

**Azərbaycan Respublikası Mərkəzi Bankının  
qəbul etdiyi normativ xarakterli aktların  
Reyestri**

<b>№</b>	<b>Normativ aktların adı</b>	<b>Qəbul edildiyi tarix</b>	<b>Əlavə və dəyişikliklər</b>	<b>Qüvvədən düşdüyü tarix</b>	<b>Qeydlər</b>
1	Bankların açılması və fəaliyyətinə xitam verilməsi Qaydaları	07.06.1993-cü il		MB İH-nin 09.11.1996-cı il tarixli 26 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
2	Bankların fəaliyyətinin tənzim edilməsi Qaydaları Bankların fəaliyyətinin tənzim edilməsi Qaydası	31.05.1993-cü il 16.02.1995-ci il		MB İH-nin 20.02.1995-ci il və 30.12.1995-ci il tarixli yeni qaydalarının qəbulu ilə əlaqədar qüvvəsini itirmişdir	
3	Xarici valyuta əməliyyatları aparmaq üçün banklara lisenziyaların verilməsi Qaydaları	28.09.1992-ci il		MB İH-nin 25.02.2002-ci il tarixli 4 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
4	Azərbaycan Respublikasında kəndli(fermer) təsərrüfatların kreditləşdirilməsi və maliyyələşdirilməsi Qaydaları	05.01.1993-cü il		MB İH-nin 25.02.2002-ci il tarixli 4 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
5	Azərbaycan Respublikasında açılan hesablaşma, cari, büdcə və müxbir hesabları haqqında Təlimat	18.03.1993-cü il		M B İ H - n i n 01.11.1997-ci il tarixli 19 Nöli qərarı ilə qüvvəsini itirmişdir	

6	Nağdsız hesablaşmalar haqqında Əsasnamə	23.02.1993-cü il		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
7	Respublikadan kənar və respublika daxili banklar arasında hesablaşmalar aparılması Qaydaları	15.01.1993-cü il		M B İ H - n i n 25.02.2002-cı il tarixli 4 Nəli qərarı ilə q ü v v ə s i n i itirmişdir	
8	Respublikanın bank idarələrində mühasibat uçotu və hesabatı aparılması Qaydaları	15.01.1993-cü il		M B İ H - n i n 21.05.1997-ci il tarixli Nəli qərarı il qüvvəsini itirmişdir	
9	Xalq təsərrüfatmda kassa əməliyyatlarının aparılması Qaydaları	06.04.1993-cü il		Hüquqi əhəmiyyətini itirdiyindən reyestrdən çıxarılmışdır	
10	Respublikanın bank idarələrində emissiya kassa işinə, pul hasilatının inkassasiya və qiymətli şeylərin daşınmasına dair Təlimat	13.04.1993-cü il		M B İ H - n i n 10.04.2002-ci il tarixli 7 Nəli qərarı il 29.04.2002-ci ildə qüvvəsini itirmişdir	
11	Azərbaycan Respublikasında bank idarələrinin binalarında kassa qovşağının layihələşdirilməsi və qurulması üçün texniki təblər	24.05.1993-cü il		M B İ H - n i n 01.11.1997-ci il tarixli 19 Nəli qərarı il qüvvəsini itirmişdir	
12	Azərbaycan Respublikasında ehtiyat fondları olmayan bank idarələrinin binalarının texniki cəhətdən möhkəmləndirilməsi və mühafizə yanğın siqnalizasiyası vasitələri ilə təchiz olunması barədə tələblər	24.05.1993-cü il		M B İ H - n i n 01.11.1997-ci il tarixli 19 Nəli qərarı il qüvvəsini itirmişdir	

13	Azərbaycan Respublikası ərazisindəki fiziki şəxslər - rezidentlər və qeyri-rezidentlər tərəfindən nağd xarici valyutanın alınib satılması haqqında Təlimat	22.09.1994-cü il		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 Nəli qərarı il qüvvəsini itirmişdir	
14	Azərbaycan Respublikası Mərkəzi Bankının hesablaşma-kassa mərkəzlərində emissiya əməliyyatlarının aparılması Qaydaları	23.11.1994-cü il		M B İ H - n i n 30.12.2000-ci il tarixli 29 Nəli qərarı il 01.02.2000-ci il tarixdən qüvvəsini itirmişdir	
15	Azərbaycan Respublikasının rezidentləri tərəfindən xarici valyuta əməliyyatlarının aparılması Qaydaları	09.03.1995-ci il		MB İH-nin 03.05.97-ci il tarixli 7 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
16	Azərbaycan Respublikası Mərkəzi Bankının Valyuta ehtiyatların yaradılması, istifadə olunması Qaydaları	16.05.1995-ci il		15.01.2001-ci ildən etibarən hüquqi əhəmiyyətini itirmişdir	
17	Respublikada pul dövriyyəsini sabitləşdirmə tədbirləri haqqında	27.06.1995-ci il № 03-18/237 Reys. № 01	Bu məktula 10.07. 1995-ci il və 21.06. 1996-cı il tarixlərdə düzəlişlər edilmişdir	Hüquqi əhəmiyyətini itirdiyindən reyestrdən çıxarılmışdır	
18	Bankların rəhbərləri dəyişdikdə onları imzaladıqları sənədbər attestasiya keçdiklərini təsdiq edən sənəd olmayınca icraya qəbul edilməməsi barədə göstəriş	05.07.1995, № 02-11/733, Reys. № 02			

19	Mərkəzi Bankın 27.06.95-ci il tarixli 03-18/237 №-li məktubuna dəyişikliklər edilməsi barədə.	10.07.1995,n 03-19/256, reys. № 03		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol № 04) qüvvəsini itirmişdir	
20	1995-ci il avqustun 1-i tarixinə bütün bankların nizamnamə fondunun minimum məbbğinin 20 min ABŞ dollarına ekvivalent məbbğə çatdırılması barədə göstəriş.	13.07.1995,02-10/754, reys. № 04		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol № 04) qüvvəsini itirmişdir	
21	13.07.1995, 02-10/754 №li məktuba düzəlişlər edilməsi barədə.	17.07.1995,n 02-11/768, reys.№ 05		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol № 04) qüvvəsini itirmişdir	
22	"Azərbaycan Respublikası Mərkəzi Bankının 07.06.93-cü il 1 №-li bankların açılması fəaliyyətinə xitam verilməsi qaydalarına" 5 n-li əlavə	21.07.95, no 02-11/807, reys. № 06		MBİH-nin09.11.96-cı il tarixli 26 №li qərarı ilə qüvvəsini itirmişdir.	
23	13.07.1995-ci il tarixli 02-10/754 №№li məktubunda dəyişikliklər barədə	27.07.1995,02-10/848, reys. № 07		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
24	Hüquqi və fiziki şəxs rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasının müvəkkil banklarında xarici valyutada hesab-larının rejimi.	10.08.1995, № 05/2998, reys. . № 8	01.09.1995-ci il tarixdə (reys.13-a və 04.10.1995-ci il tarixdə (reys. 18-a) əlavə və dəyişikliklər edilmişdir	MB İH-nin 03.05.97-ci il tarixli 7 №li qərarı ilə qüvvəsini itirmişdir	

25	Xarici valyuta və xarici əməliyyatlar üzrə hesablaşmalar haqqında.	09.08.1995, № 04-28/413 reys. № 09		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
26	Müvəkkil banklar tərəfindən qeyri-rezidentlərə Azərbaycan Respublikası milli valyutasında hesabların açılması və aparılması Qaydaları.	09.08.1995, № 04-28/411 reys. № 10	Bu qaydalara MB İH- n i n 11.09.99-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir. reys. №2 132	M B İ H - n i n 29.11.2006-cı il tarixli 36 Nəli qərarı ilə 29.12.2006-cı il tarixdən qüvvəsini itirmişdir	
27	Rezident, qeyri-rezident hüquqi və fiziki şəxslərə xarici valyutada hesab açmaq Qaydası.	09.08.1995, . №2 04-28/412 reys. № 11		M B İ H - n i n 18.03.2002-ci il tarixli 6 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
28	Ehtiyat fondlarının yalnız öz məqsədbrinə xərclənməsi barədə.	28.08.1995, . №2 02-11/962 reys. № 12		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol № 04) qüvvəsini itirmişdir	
29	"Digər debitorlar və kreditorlar adlı hesabda vəsaitbrin uçota alınması qaydaları"	04.09.1995, № 04-28/437 reys. № 13		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
30	Hüquqi və fiziki şəxs rezidentlərin respublikanın müvəkkil banklarında xarici valyutada hesablarının rejimi haqqında 10.08.1995, 05-2998 Nəli Təlimata (reys.08) dəyişikliklər barədə.	01.09.1995, № 05/3172/v, reys. № 13"a"		M B İ H - n i n 13.05.1997-ci il tarixli 7 Nəli qərarı ilə qüvvəsini itirmişdir	

31	Azərbaycan Respublikasının bütün banklarında nizamnamə fondların düzgün formalaşdırılması barədə.	11.09.1995, 02-1/1017 reys. № 14			
32	Məcburi ehtiyat fondlarının artırılması barədə(10%-15%)	13.09.95,02-10/1030. Reys № 15		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
33	"04.09.1995-ci il tarixli 904 №li "Digər debitorlar və kreditorlar hesabına" əlavələr edilməsi barədə.	22.09.1995, no 04-28/460 reys. № 16		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
34	1995-ci il 16 fevral tarixli 2 n-İİ "Bankların fəaliyyətini tənzimlənməsi Qaydaları"na 2 n-li əlavə	27.09.1995, №02-10/1086 reys. № 17		Qaydaları 30.12.1995-ci il tarixdə yeni redaksiyada qəbul edilməsi ilə əlaqədar qüvvəsini itirmişdir	
35	1995-ci il 27 sentyabr tarixli 02-10/1086 №məcburi ehtiyatlar normaları ilə bağlı məktuba dəyişikliklər.	04.10.1995, № 02-10/1110 reys. № 2 18		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
36	10.08.95 tarixli 05/2998 sayılı "Hüquqi və fiziki şəxs rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikası müvəkkil banklarında xarici valyuta hesablarının rejimi haqqında" Təlimata əlavə	04.10.95, №05/3309, reys. № 18"a"		MB İH - n i n 03.05.1997-ci il tarixli 7 №li qərarı ilə qüvvəsini itirmişdir	

37	Səhm buraxmayan səhmdar bankları nizamnamə fondunun formalaşdırılması barədə	10.10.1995, № 02-10/1124, reys. № 19		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
38	Azərbaycan Respublikası Mərkəzi Bankının 22 iyun 1994-cü il tarixli "Azərbaycan Respublikasının bankları arasında hesablaşmaların təşkili haqqında" Əsasnaməyə dəyişikliklər edilməsi barədə.	10.10.1995, № 11-03/125, reys. № 20		MB İH 19.10.1996-cı il tarixli 24 №li qərarı ilə qüvvəsini itirmişdir	
39	07.06.93-cü il tarixli 1 .n°-li "Bankların açılması və fəaliyyətinə xitam verilməsi Qaydaları"na 6 №-li əlavə	24.10.95. № 02-10/1178, reys. №21		MB İH 09.11.96-cı il 26 №qərarı ilə qüvvəsini itirmişdir.	
40	10 avqust 1995-ci il tarixli 08-05 sayılı hüquqi və fiziki şəxs rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasının müvəkkil banklarında xarici valyuta hesablarının rejimi haqqında Təlimata dəyişikliklər.	01.11.1995, № 05/3369, reys. № 22		MB İH 03.05.97-ci il tarixli 7 №qərarı ilə qüvvəsini itirmişdir.	
41	09.08. 1995-ci il tarixli "Azərbaycan Respublikasının milli valyutasında hesabların açılması və aparılması Qaydaları"na və 09.08. 1995-ci il tarixli 04-28/411 no-li məktuba dəyişikliklər.	31.10.1995, № 04-28/489 "a", reys. № 23		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol №04) qüvvəsini itirmişdir	
42	Qeyri-rezidentlər hüquqi və fiziki şəxsbr tərəfdən xarici valyutanı respublikaya gətirilməsi və göndərilməsi, respublikadan çıxarılması və köçürülməsi qaydaları.	16.11.1995, reys. №24	Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmışdır		

43	"Bank idarələrində faizlərin hesablanması və onların mühasibat uçotu hesabları üzrə əks etdirilməsi qaydaları".	27.11.1995, reys. №25		MB İH 14.02.2001-ci il tarixli 7 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
44	Azərbaycan Respublikasının kommersiya bankları üçün hesablar planı	11.12.1995. № 04-28/520, reys. № 25"a"		Mərkəzi Bankın 24.02.1997-ci il tarixli 04-28/52 Nəli məktubu ilə qüvvədən düşmüş hesab edilmişdir	
45	Kreditin təmin edilməsi üçün qəbul olunmuş girovdan istifadə mexanizmi barədə.	22.12.1995, № 02-11/1400 reys. № 26		MB İH - nin 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
46	Bankların nizamnamə fondunun formalaşdırılması barədə	22.12.1995, № 02-10/1404, reys. № 27		MB İH - nin 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
47	Nizamnamə fondunun artırılması barədə	22.12.1995, 02-10/1403 reys. № 28		MB İH - nin 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
48	Kassa dövriyyəsi haqqında 747 və 748 sayılı statistik hesabatların tərtibi qaydası üzrə metodiki göstəriş.	23.12.1995, reys. № 29	MB-ın 14.01.98-ci il tarixli 03-02/2 Nəli məktubu ilə 747 sayılı (on günlük) statistik hesabatlar ləğv olunub	11 tarixli İH-nin qərarı ilə (Protokol № 28) qüvvədən düşüb	



49	"Bankların fəaliyyətinin tənzimlənməsi Qaydaları"- yeni redaksiyada	30.12.1995-ci il. reys № 29"a"		MB İH 24.08.96-cı il tarixli 18 № qərarı ilə qüvvəsini itirmişdir	
50	"Kredit auksionları haqqında müvəqqəti Əsasnamə".	MB İH-nin 10.02.1996-cı il tarixli 4 №-li qərarı ilə təsdiq edilmişdir. reys. № 30		M B İ H - n i n 03.04.1997-ci il tarixli 5 №-li qərarı ilə qüvvəsini itirmişdir.	
51	Azərbaycan Respublikasının büdcəsinin gəlirləri və xərcləri barədə bank idarələrindən qəbul olunmuş hesabatlar haqqında	26.02.1996-cı il. 04,28/32, reys. № 30 "a"		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol № 04) qüvvəsini itirmişdir	
52	1995-ci ilin yekununa görə yaranmış mənfəətin mühasibat uçotu haqqında (980, 950)	04.03.1996, № 04-28/38, reys -№31		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol №04) qüvvəsini itirmişdir	
53	Ödəyicinin hesabından vəsaitin mübahisəsiz silinməsi Qaydası.	04.03.1996, reys. № 32		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 №qərarı ilə qüvvəsini itirmişdir.	
54	Bankların nizamnamə fondunun 25.03.19 formalaşdırılması barədə.	25.03.1996, № 02-10/272 reys. № 32"a"		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol № 04) qüvvəsini itirmişdir	

55	Fiziki şəxslərin bankların payçıları (səhmdarları) sırasına daxil olmaların xüsusiyyətləri barədə (ərizələrin notariatda təsdiq edilməsi barədə göstəriş)	05.04.1996, № 02-11/311 reys. № 32"b"		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) mək-tubun axırıncı abzası qüvvəsini itirmişdir	
56	Müvəkkil banklara mal satışından əldə edilmiş nağd manat hasilatların nağdsız xarici valyutaya konvertasiya edilməsi hüququnun verilməsi barədə Mərkəzi Bankın 15.04.1994-cü il tarixli, 05/1239 sayılı məktubumun qüvvəsinin itirilməsi barədə	09.04.1996, № 05/570, reys 33.			
57	Bank aktivlərinin təsnifatı haqqında müvəqqəti Qaydalar.	MB İH-nin 10.04.1996-cı il tarixli 9 №-li qərarı ilə təsdiq edilmişdir. reys № 34.		M B İ H - n i n 09.11.1996-cı il tarixli 26 №li qərarı ilə qüvvəsini itirmişdir	
58	Bankların əmanətləri üzrə əməliyyatlar aparılması Qaydaları.	17.04.1996, № 02-11/366 reys. № 35		M B İ H - n i n 03.04.2001-ci il tarixli 13 №-li qərarı ilə qüvvəsini itirmişdir	
59	"Azərbaycan Respublikasında ehtiyat fondları olmayan bank idarələrinin binalarının texniki cəhətdən möhkəməndirilməsi və mühafizə yanğın siqnalizasiya vasitləri ilə təchiz olunması barədə"	29.04.1996, reys. № 36		M B İ H - n i n 01.11.1997-ci il tarixli 19 №-li qərarı ilə qüvvəsini itirmişdir	

60	Yeni yaradılan banklar üçün 1996-cı il mayın 1-dən nizamnamə kapitalın minimum məbbği 1,25 mln. ABŞ dolları ekvivalenti səviyyəsində müəyyən edilməsi barədə	21.05.1996, № 02-11/529, reys. № 37		MBİH-nin 09.11.96-cı il tarixli 25 № qərarı ilə qüvvəsini itirmişdir	
61	Azərbaycan Respublikasında banklararası hesablaşmalar haqqında Qaydalar	23.05.1996, reys. № 37 "a"		MB İ H - n i n 29.01.2001-ci il tarixli 4 № qərarı ilə qüvvəsini itirmişdir	
62	Hesablaşma-kassa mərkəzlərinin "Elektron ödəniş sistemi şəbəkəsində fəaliyyət reqlamenti haqqında Qaydalar"	23.05.1996, reys. № 37 "b"		MB İ H - n i n 29.01.2001-ci il tarixli 4 №-li qərarı ilə qüvvəsini itirmişdir	
63	Azərbaycan Respublikası Milli Bankının hesablaşma şəbəkəsində elektron bank sənədbrinin mühafizəsi Qaydaları	23.05.1996, reys. № 37 "v"		MB İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
64	Azərbaycan Respublikasının Mərkəzi Bankında və onun tabeliyindəki idarələrdə kargüzarlıq işinin təşkili və aparılması haqqında Təlimat	24.05.96, reys. № 38		MB İ H - n i n 15.02.1997-ci il tarixli 2 №li qərarı ilə qüvvəsini itirmişdir.	
65	Azərbaycan Respublikasının bankları arasında hesablaşmaların təşkili haqqında Əsasnaməyə dəyişikliklər barədə	17.06.1996, № 11-04/204 reys. № 39		MB İ H - n i n 19.10.1996-cı il tarixli 24 №li qərarı ilə qüvvəsini itirmişdir.	

66	Bankların minimum nizamnamə fondu haqqında	20.06.1996, №02-11/606, reys. № 40		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
67	"Respublikada pul dövriyyəsinə sa- bitləşdirmək tədbirləri haqqında" 1995- ci il 27 iyun tarixli məktuba dəyişikliklər barədə	21.06.1996, № 03-10/184, reys. № 41		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
68	Azərbaycan Respublikasının rezidentləri tərəfindən xarici valyuta əməliyyatları aparılması barədə 09.03.1995-ci il tarixli 14 sayılı Təlimatın 3.1-ci bəndi və 26.02.1996-cı il tarixli 05/409 sayılı məktubunun qüvvədən düşməsi barədə.	20.06.96, № 05/ 950 reys № 41 "a"			
69	1995-ci il 30 dekabr tarixli 2 Nəli "Bankların fəaliyyətinin tənzimlənməsi Qaydaları"na 1 n-li əlavə	25.06.1996, № 02-11/625. Reys № 42		M B İ H - n i n 24.08.1996-cı il tarixli 18 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
70	Bankların vergiyə cəlb olunan mənfəəti barədə	26.06.1996, № 02-11/627, reys. № 42 "a"		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
71	25.06.1996-cı il tarixli 02-11/625 n-II məktuba (30.12.1995-ci il tarixli Qaydaların 1 n li əlavəsi) dəyişiklik edilməsi barədə	28.06. 96-cı il tarixli. № 02-11- 634, reys. № 43		M B İ H - n i n 24.08.1996-cı il tarixli 18 Nəli qərarı ilə qüvvəsini itirmişdir	

72	2 sayılı kartotekaya ödəniş sənədlərinin qəbulumun dayandırılması barədə.	29.06.1996, № 11-04/208 reys. № 44			
73	1996-cı il 21 iyun tarixli 03-10/184 JMb-li məktuba əlavə (banklarda əlavə hesabların açılması qaydaları və ssuda hesabına nağd yolla vəsaitin verilməsinə qadağanlar)	01.07.1996, № 03-10/189, reys. № 45		MB İH - nin 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
74	"nağd xarici valyutanın və xarici valyutada qiymətli kağızların müvəkkil banklar tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və respublikadan çıxarılması qaydaları haqqında" Təlimat	01.07.1996, tfo 05/1030 "a", reys. № 46 Dövlət Kömrük Komitəsi ilə razılaşdırılmışdır	MB İH-nin 28.06. 1998-ci iltarixli 3 №li qərarı ilə Təlimatın 11,12,13 və 14-cü bəndlərində "rüsüm" sözü "yığım" sözü ilə əvəz edilmişdir		
75	Yanacaq-sürtgü materiallarının satış sisteminin təkmilləşdirilməsi barədə	19.07.1996, №03-02/212 reys. № 47		MB İH - nin 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
76	Bankların vergiyə cəlb olunan mənfəətinin miqdarının dəyişməsi haqqında (Qanımvericilikdə edilən dəyişikliklər barədə məlumat)	25.07.1996,02- 11/696a, reys. № 48		MB İH - nin 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
77	Ssuda hesabından nağd pulla avans krediti hesabına kənd təsərrüfatı məhsulları tədarük etməyə icazə verilməsi barədə.	06.08.1996, №03 -10/228 reys. № 49		MB İH - nin 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	

78	Mərkəzi Bankın 01.07.1996-cı il tarixli 03-10/189 sayılı məktubuna əlavə (banklarda əlavə hesabların açılması barədə)	05.09.1996, №03-10/252 reys. № 50		MB İH-nin 01.11.1997-ci il tarixli Qaydaların qəbulu ilə qüvvəsini itirmişdir.	
79	Kredit təşkilatların fəaliyyətlərinin tənzimlənməsi Qaydaları.	MB İH-nin 24.08.1996-cı il tarixli 8 Nöli qərarı ilə təsdiq edilmişdir. reys. № 51		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 Nöli qərarı ilə qüvvəsini itirmişdir.	
80	Dövlət qısamüddətli istiqraz vərəqlərinin buraxılışlarına xidmət göstərilməsi və onların dövryyəsi, onların aparılan əməliyyatların mühasibat uçotu qaydası haqqında müvəqqəti Əsasnamə	MB İH-nin 20.09.1996-cı il tarixli 21 Nöli qərarı, reys № 52		M B İ H - n i n 11.01.1997-ci il tarixli 1 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
81	Kredit təşkilatların fəaliyyətlərinin tənzimlənməsinin 2 Nöli Qaydaların tətbiqi haqqında	MB İH-nin 24.08.96-cı il tarixli 18 Nö qərarı. reys № 53		MB İH-nin 21.05.1997-ci il tarixli 8 Nöli qərarı ilə qüvvəsini itirmişdir.	
82	Əmək haqqının məhsulim mayaya dəyərində daxil edilməsində mövcud məhdudiyətlərin aradan qaldırılması haqqında ölkə Prezidenti sərəncamının icrası barədə	30.09.1996, № 03-10/271, reys. № 54		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
83	Azərbaycan Respublikası Mərkəzi Bankının pul nişanlarının ödəmə qabiliyyətinin müəyyən edilməsi və zədələnmiş pul nişanlarının dəyişdirilməsi Qaydaları	MB İH-nin 24.08.1996-cı il tarixli 18 Nöli qərarı ilə təsdiq edilmişdir. reys.№ 55		M B İ H - n i n 29.12.2001-ci il tarixli 26 Nöli qərarı ilə qüvvəsini itirmişdir	

84	Azərbaycan Respublikasının ərazisində kommersiya bankları tərəfindən qiymətli kağızları buraxılması və qeydiyyatı qaydaları haqqında Təlimatının tətbiqi haqqında.	24.10.1996, №14/2-38, Reys. № 256		M B İ H - n i n 16.07.1997-ci il tarixli 12 №li qərarı ilə qüvvəsini itirmişdir	
85	Azərbaycan Respublikasının ərazisində kommersiya bankları tərəfindən qiymətli kağızların buraxılması və qeydiyyatı qaydaları haqqında Təlimat	MB İH-nin 24.08. 1996-cı il tarixli 18 №li qərarı. reys. № 57		M B İ H - n i n 16.07.1997-ci il tarixli 12 №li qərarı ilə qüvvəsini itirmişdir.	
86	Azərbaycan Respublikasında kredit təşkilatları arasında hesablaşmaların təşkili Qaydaları.	MBİH-nin 19.10. 1996-cı il tarixli 24 №li qərarı. reys. № 58		M B İ H - n i n 29.01.2001-ci il tarixli 4 №li qərarı il qüvvəsini itirmişdir	
87	Azərbaycan Respublikası Mərkəzi Bankının tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi Qaydaları.	MBİH-nin 19.10. 1996-cı il tarixli 24 №li qərarı. reys. № 59		M B İ H - n i n 29.12.2001-ci il tarixli 26 №li qərarı ilə qüvvəsini itirmişdir	
88	Azərbaycan Respublikası Mərkəzi Bankının nağd pul ehtiyat fondunun yaradılması Qaydaları.	M B İ H - n i n 19.10.1996-cı il tarixli 24 №li qərarı reys. №60		M B İ H - n i n 29.12.2001-ci il tarixli 26 №-li qərarı ilə qüvvəsini itirmişdir	
89	Respublikadaxili hesablaşmaların aparılması üçün qabağcadan ödəmə formasına dair müvəqqəti Qaydalar.	MBİH-nin 29.10. 1996-cı il tarixli 24 №li qərarı. reys №61		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 №li qərarı il qüvvəsini itirmişdir.	
90	Respublikadaxili hesablaşmaların aparılması üçün akkreditiv formasına dair müvəqqəti Qaydalar	MBİH-nin 19.10. 1996-cı il tarixli 24 №li qərarı. reys. № 62		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 №li qərarı ilə qüvvəsini itirmişdir	

91	Qabaqcadan ödəmə və akkreditiv formasına dair müvəqqəti Qaydalar	MBİH-nin 19.10.1996-cı il tarixli 24 Nəli qərarı Reys. № 62a		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 Nəli qərarı il qüvvəsini itirmişdir.	
92	Kredit təşkilatlarınm mühasibat balanslarında xarici valyuta hesablarının qiymətləndirilməsi haqqında Qaydalar.	28.10.1996, reys. № 63		M B İ H - n i n 25.05.2001-ci il tarixli 20 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
93	Azərbaycan Respublikası ərazisində müvəkkil bankların açıq valyuta mövqeyi üzrə limitlərinin müəyyən edilməsi Qaydaları	28.10.1996, reys. № 64	MBİH-nin 28.11.1998-cı il tarixli 19 Nəli qərarı ilə (reys. № 116) əlavə və dəyişikliklər edilmişdir	M B İ H - n i n 31.01.2001-ci il tarixli 3 Nəli qərarı il qüvvəsini itirmişdir	
94	İqtisadiyyatda qarşılıqlı hesablaşmalarda yaranmış vəziyyətin aradan qaldırılması və maliyyə intizamının möhkəmləndirilməsi tədbirləri haqqında" Respublika Prezidentinin 24.09.96-cı il tarixli Fərmanmm icrası barədə	05.11.96, 12/02-212, reys. № 64a			
95	Kredit təşkilatlarınm, onların filiallarının lisenziyalaşdırılması (bank əməliyyatı üçün icazələrin verilməsi) və fəaliyyətinin təşkili Qaydaları	MBİH-nin 09.11.1996-cı il tarixli 26 Nəli qərarı. Reys. № 65	Bu qaydalara MB İH-nin 25.02. 1997-ci il, 03.07.1999-cu il və 26. 05.1999-cu il ta-rixli qərarları ilə əlavə və dəyi-şikliklər edilmişdir	M B İ H - n i n 28.06.2004-cü il tarixli 11 Nəli qərarı ilə qüvvəsini itirmişdir	



96	Kreditlərin təsnifləşdirilməsi Qaydaları №2/1	MBİH-nin 09.11.1996-cı il tarixli 26 №li qərarı. Reys. № 66	Bu qaydalara MB İH-nin 19.08.1997-ci il tarixdə 15 №li qərarı ilə (reys. № 100) dəyişikliklər edilmişdir	M B İ H - n i n 28.12.2000-ci il tarixli 22 №li qərarı ilə qüvvəsini itirmişdir	
97	Azərbaycan Respublikasında elektron ödəniş vasitələrinin (plastik kartların) tətbiqi və istifadəsi üzrə əməliyyatların tənzimlənməsinə dair Mərkəzi Bankı müvəqqəti göstərişləri.	MBİH-nin 09.11.1996-cı il tarixli 26 №li qərarı. Reys. № 67	MB İH-nin 01.09.2003-cü il tarixli 12 №li qərarı ilə 1-ci bəndə dəyişiklik edilmiş, 2-ci və 3-cü bəndlər çıxarılmışdır.		

98	Yeni hesablar planına əlavələr və dəyişikliklər	27.11.96, № 04-28/259, reys. № 68		Mərkəzi Bankın 24.02.1997-ci il tarixli 04-28/52 №li məktubu ilə öz qüvvəsini itirmiş hesab edilmişdir.	
99	Nizamnamə fondunun müəyyənləşdirilməsi.	02.12.1996, № 02-11/1039 reys. № 69		M B İ H - n i n 25.02.2002-ci il tarixli qərarı ilə (Protokol № 04) qüvvəsini itirmişdir	
100	Azərbaycan Respublikasında kredit təşkilatları arasında hesablaşmaları təşkili Qaydalarının 4.2. bəndinə izahat.	05.12. 1996, 11-03/333. Reys. № 70.		Qaydalar ləğv olunduğuna görə hüquqi qüvvəsini itirib	
101	Azərbaycan Respublikası Mərkəzi Bankının Təsərrüfat hesablı ZHKM-bri haqqında Əsasnamə. MB-1 30.11.96-cı il tarixli 27 №li qərarı ilə təsdiq edilmişdir.	Reys. № 71.		Mərkəzi Bankı ZHKM-nin ləğvi ilə əlaqədar (28.09.2000-ci il tarixdə) hüquqi qüvvəsini itirmişdir	
102	24.08.1996-cı il tarixli "Kredit təşkilatların fəaliyyətlərinin tənziməsi Qaydaları"nda dəyişikliklər haqqında	26.12. 1996, №02-11/1128. Reys. №72		M B İ H - n i n 21.05.1997-ci il tarixli 8 №li qərarı ilə qüvvəsini itirmişdir	
103	"Respublikanın bank idarələrində və emissiya-kassa işinə pul hasilatının inkassasiyası və qiymətli şeylərin daşınmasına dair" 13.04. 1993-cü il tarixli 10 sayılı Təlimatın 128-133-cü maddələrinin icrası barədə	31.01.1997-ci il tarixli 20/2-8 №li məktub. Reys. № 73.			

104	Azərbaycan Respublikası banklarının MB depozit sertifikatları haqqında müvəqqəti Əsasnamə	MBİH-nin 11.01.1997-ci il tarixli 1 Nəli qərarı. Reys. № 74		MB İH-nin 03.03.1999-cu il tarixli 3 Nəli qərarı ilə qüvvəsini itirmişdir.	
105	Dövlət qısamüddətli istiqraz vərəqlərinin buraxılışlarına xidmət göstərilməsi və onların dövriyyəsi və onlarla aparılmış əməliyyatların mühasibat uçotu qaydası haqqında Əsasnamə	MBİH-nin 11.01.1997-ci il tarixli qərarı Reys. № 75		MB İH-nin 08.02.1999-cu il tarixli 2 Nəli qərarı ilə qüvvəsini itirmişdir.	
106	Azərbaycan Respublikası rezidentlərinin qeyri rezidentləri ilə maliyyə əməliyyatlarına dair hesabatı tərtib edilməsi Qaydaları.	MBİH-nin 11.01.1997-ci il tarixli 1 Nəli qərarı. Reys. №76		Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/4 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
107	Kredit təşkilatlarından 1997-ci il yanvarın 1-dən simvollar üzrə hesabat təqdim edilməsi sxeminin tətbiq edilməsi barədə.	06.02.1997, m 11/03-20, reys.№77	Mərkəzi Bankı 25. 11.1998-ci il tarixli 11-03/249 Nəli məktubu ilə hesabat formasına dəyişiklik edilmişdir.	M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol №04) q ü v v ə s i n i itirmişdir	
108	Yeni hesablar planına bəzi dəyişikliklər edilməsi barədə.	06.02.1997, no 04-28/31 reys. №78		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol № 04) q ü v v ə s i n i itirmişdir	

109	"Azərbaycan Respublikasında xatirə sikkələrinin buraxılması və uçota alınması Qaydaları"	MBİH-nin 15.02.1997-ci iltarixli 2 Nöli qərarı. Reys. № 79		MB İH-nin 01.12.2004-cü iltarixli 21 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
110	Mərkəzi Bankın kargüzarlıq işinin təşkili və aparılması qaydaları haqqında Təlimat.	MBİH-nin 15.02.1997-ci il tarixli 2 Nöli qərarı. Reys. № 80	Bu Qaydalara MB İH-nin 02.03.1999-cu il tarixli qərarı ilə əlavələr edilmişdir	M B İ H - n i n 19.04.2001-ci il tarixli 14 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
111	09.11.96-cı il tarixli Kredit təşkilatların, onların filialların lisenziyalaşdırılması (bank əməliyyatı üçün icazələrin verilməsi) və fəaliyyətinin təşkili Qaydalarına dəyişikliklər (57-ci bənd yeni red.ver.)	MB İH-nin 25.02.1997-ci il tarixli qərarı. Reys. № 81			
112	Məcburi ehtiyat fonduna köçürmlərin 12%-ə çatdırılması və iqtisadi normativlərin dəyişdirilməsi barədə (K-8 - K-9) normativ göstəriş (26.02.1997-ci iltarixlin 02-11/203)	MB İH-nin 15.02.1997-ci il tarixli 2 Nöli qərarı. Reys.		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol №04) qüvvəsini itirmişdir	
113	Azərbaycan Respublikasının kommertiya bankları üçün yeni Hesablar Planı və Keçid cədvəli	24.02.1997, № 04-28/52, reys. № 83		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol №04) qüvvəsini itirmişdir	

114	Kredit təşkilatları tərəfindən bank zəmanətinin verilməsi və alınması Qaydaları.	MB İH-nin 21.02.1997-ci il tarixli 3 Nəli qərarı. Reys.№ 84		MB İH - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol № 04) qüvvəsini itirmişdir	
115	Kredit auksionları haqqında müvəqqəti Əsasnamə	MB İH-nin 03.04.1997-ci il tarixli 5 Nəli qərarı. Reys №85		M B İ H - n i n 18.11.1997-ci il tarixli 21 Nəli qərarı il qüvvəsini itirmişdir	
116	Azərbaycan Respublikası Mərkəzi Bankının daxili nizam Qaydaları.	MB İH-nin 03.04.1997-ci il tarixli 5 Nəli qərarı, reys. № 86		M B İ H - n i n 25.02.2002-ci il tarixli 4 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
117	Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta hesablarının rejimi haqqında Qaydalar	MB İH-nin 03.05.1997-ci il tarixli 7 Nəli qərarı. Reys № 87		M B İ H - n i n 25.07.1997-ci il tarixli 13 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
118	Nağdsız hesablaşmaların aparılması qaydaları haqqında Təlimat.	MB İH-nin 21.05.1997-ci il tarixli 8 Nəli qərarı. Reys. №88	Bu Qaydalara MB İH-nin 28.05. 1998-ci il və 08. 021999-cu il tarixli qərarları ilə əlavə və dəyişikliklər edilmişdir	M B İ H - n i n 19.09.2002-ci il tarixli 22 Nəli qərarı ilə 2002-ci il 1 noyabr tarixindən qüvvəsini itirmişdir	

119	Respublikanın kredit təşkilatlarında mühasibat uçotu və hesabatın aparılması Qaydaları	MB İH-nin 21.05.1997-ci il tarixli 8 Nəli qərarı. Reys. №89	MB İH-nin 01.11.1997-ci il tarixli qərarı ilə Qaydaların 51-ci bəndinə dəyişiklik edilmişdir	M B İ H - n i n 21.11.2006-cı il tarixli 35 Nəli qərarı ilə qüvvədən düşmüşdür	
120	Azərbaycan Respublikasının ərazisində mübadilə məntəqələrinin işinin təşkil edilməsi, müvəkkil banklar tərəfindən valyuta mübadilə əməliyyatlarının aparılması və uçotu Qaydaları.	MB İH-nin 21.05.1997-ci il tarixli 8 Nəli qərarı. Reys. №90		MB İH-nin 28 iyun 2006-cı il tarixli 17 Nəli qərarı ilə qüvvədən düşmüşdür	
121	Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi Qaydaları.	MB İH-nin 21.05.1997-ci il tarixli 8 Nəli qərarı, Reys. № 91	Bu qaydalara 24.06.1997-ci il tarixli 02/11-512 Nəli məktubla düzəlişlər edilmişdir	Bu Qaydaların 1,2,3-cü bəndləri MB İH-nin 26.05.1999-cu il tarixli 6 Nəli, 4-cü bəndi 29.12.1999-cu il tarixli 12 Nəli, 8-ci bəndi 25.05.2001-ci il tarixli 20 Nəli, 5,6,9,10-cu bəndləri 29.12.2001-ci il tarixli qərarları ilə qüvvəsini itirmişdir.	
122	"Azərbaycan Respublikasında Xəzinədarlıqla kredit təşkilatları arasında hesablaşmanın təşkili haqqında" Qaydalar.	MB İH-nin 21.05.1997-ci il tarixli 8 Nəli qərarı. Reys. № 92 Maliyyə nazirliyi ilə razılaşdırılmışdır			

123	"Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Qanununun 28-ci maddəsinin icrası ilə əlaqədar izahat.	29.05.1997, 14/2-181 sayılı məktub, r Reys. № 93		30.03.2004-cü ildə "Banklar haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar qüvvəsini itirmişdir	
124	"Kredit təşkilatların fəaliyyətinin tənzimlənməsi Qaydaları"nda texniki səhvin düzəlişi barədə.	24.06.1997-ci il tarixli 02-11/512 №li məktub. Reys № 94.		Qaydaların 3-cü bəndinin qüvvədən düşməsi ilə əlaqədar bu göstəriş məktubu qüvvəsini itirmişdir	
125	Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Dövlət qısamüddətli istiqraz vəərəqlərinin yenidən uçota alınması qaydaları haqqında Əsasnamə.	MB İH-nin 26.06.1997-ci il tarixli 10 №li qərarı. Reys. № 95		MB İH-nin 08.02.1999-cu il tarixli qərarı ilə qüvvəsini itirmişdir	
126	Banklarda qiymətli kağızların MB buraxılması, qeydiyyatı, onlarla əməliyyatların aparılması və uçotu Qaydaları	MB İH-nin 16.07.1997-ci il tarixli 12 №li qərarı. Reys. № 96	Bu qaydalara MB İH-nin 29.09. 98-ci il tarixli 14 №qərarı dəyişikliklər edilmişdir reys. №15	M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ib (Protokol №04) q ü v v ə s i n i itirmişdir	
127	"SWIFT" ümumdünya banklararası maliyyə telekommunikasiya sistemi vasitəsilə əməliyyatların aparılması Qaydaları.	MB İH-nin 16.07.1997-ci il tarixli, 12 №li qərarı. Reys. №97		M B İ H - n i n 14.08.2000-ci il tarixli qərarı ib qüvvəsini itirmişdir	

128	Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərinin Azərbaycan Respublikasının müvəkkil banklarındakı xarici valyuta hesablarının rejimi haqqında Qaydalar.	MB İH-nin 25.07.1997-ci il tarixli 13 Nəli qərarı. Reys. № 98	MB İH-nin 28.02.1998-ci il tarixli 3 Nəli qərarı ilə 3.2-ci bəndinə (Reys. № 112) və 08.07.1998-ci il tarixli qərarı ilə 7.1-ci bəndinə (reys. №114) əlavələr edilmişdir	M B İ H - n i n 27.05.2002-cı il tarixli qərarı ilə (Protokol №12) qüvvəsini itirmişdir	
129	"Mütəşəkkil Valyuta Bazarında iştirakçıların (dilerlərin) fəaliyyətə başlaması haqqında" normativ göstəriş.	MB İH-nin 26.08.1997-ci il tarixli 1 Nəli qərarı. Reys. №99	Bu göstəriş məktubuna MB İH-nin 08.07.1998-ci il tarixli 11 Nəli qərarı ilə düzəliş edilmişdir. Reys. № 114		
130	Mərkəzi Bankın 1996-cı il 09 noyabr tarixli 2/1 sayılı "Kreditlərin təsnifləşdirilməsi" Qaydalarına əlavə və dəyişikliklər haqqında.	MB İH-nin 19.08.1997-ci il tarixli 15 Nəli qərarı. Reys. № 100		M B İ H - n i n 28.12.2000-ci il tarixli 22 Nəli qərarı ilə qüvvəsini itirmişdir	



131	Mərkəzi Bank tərəfindən banklara lombard kreditinin verilməsi haqqında Əsasnamə.	MB İH-nin 19.08.1997-ci il tarixli, 15 Nöli qərarı. Reys. № 101		MB İH - n i n 25.05.2001-ci il tarixli 20 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
132	Kredit təşkilatlarında əsas vəsaitlərin başqa maddi qiymətlilərin balansə götürülməsi və balansdan silinməsi haqqında Qaydalar.	MBİH-nin 01.11.1997-ci il tarixli, 19 Nöli qərarı. Reys. № 102		MB İH - n i n 18.12.2000-ci il tarixli qərarı ilə qüvvəsini itirmişdir	
133	Azərbaycan Respublikasının kredit təşkilatlarında hesablaşma və digər hesabların açılması Qaydaları.	MBİH-nin 01.11.1997-ci il tarixli 19 Nöli qərarı. Reys. № 103	Bu Qaydalara MB İH-nin 28.05.1998-ci il tarixli qərarı ilə dəyişikliklər edilmişdir	MB İH - n i n 18.03.2002-ci il tarixli 6 Nöli qərarı il qüvvəsini itirmişdir	
134	Azərbaycan Respublikasında kredit təşkilatların kassa qovşağın qurulması və möhkəmləndirilməsinə dair texniki tələblər.	MBİH-nin 19.11.1997-ci il tarixli 19 Nöli qərarı. Reys. №104		MB İH - n i n 10.04.2002-ci il tarixli 7 Nöli qərarı il 29.04.2002-ci ildən qüvvəsini itirmişdir	

135	Kredit auksionları haqqında müvəqqəti Əsasnamə.	MBİH-nin 18.11.1997-ci il tarixli 21 №li qərarı. Reys. № 105		MB İH-nin 25.05.2001-ci il tarixli 20 №li qərarı ilə qüvvəsini itirmişdir	
136	Vergi ödəyicilərinin yerli və respublika büdcəsinə xarici valyutada ödənişbrinin qadağan edilməsi	MB23.12.97-ci il, 05/2B-1307. №li məktubu, Reys. № 106			
137	Rusiya rublunun denominasiyası ilə əlaqədar tədbirlər haqqında.	MBİH-nin 24.12.1997-ci il tarixli 22 №li qərarı. Reys. № 107			
138	Azərbaycan Respublikasının hüquqi şəxs rezidentbrinə qeyri-rezident banklarda hesablar açılması Qaydaları.	MBİH-nin 24.12.1997-ci il tarixli 22 №li qərarı. Reys. № 108		MB İH-nin 21.06.2007-ci il tarixli qərarına əsasən qüvvəsini itirmişdir	
139	Azərbaycan Respublikası Mərkəzi Bankı işçilərinin ilin yekunlarına görə mükafatlandırılması qaydası və şərtbri haqqında Əsasnamə.	MBİH-nin 18.11.1997-ci il tarixli 21 №li qərarı. Reys. № 109		MB İH-nin 07.12.1998-ci il tarixli qərarına əsasən qüvvəsini itirmişdir	

140	Banklarda 2 sayılı kartotekanın 01 fevral 1998-ci il tarixdə ləğvi və oradakı sənədbin uçotunun aparılmasından azad edilmələri haqqında məktub.	MBİH-nin 24.12.1997-ci il tarixli 22 Nöli qərarı əsasında. Reys. №110			
141	Bank olmayan kredit təşkilatların bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimi haqqında müvəqqəti Qaydalar	MB İH-nin 28.02.1998-ci il tarixli 3 Nöli qərarı. Reys. № 111		MB İH - n i n 27.01.2001-ci il tarixli 1 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
142	"Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərinin, Azərbaycan Respublikası müvəkkil banklarındakı xarici valyuta hesablarının rejimi haqqında Qaydalar" a Əlavələr.	MB İH-nin 28.02.1998-ci il tarixli 3 Nöli qərarı. Reys. №112			
143	Azərbaycan Respublikası Mərkəzi Bankının Dövlət qısamüddətli istiqraz vərəqlərinin yenidən uçota alınması qaydaları haqqında" Əsasnaməyə 1 Nöli əlavə və dəyişikliklər.	MB İH-nin 28.02.1998-ci il tarixli 3 Nöli qərarı. Reys. №113		MB İH-nin 08.02.1999-cu il tarixli 2 Nöli qərarı il qüvvəsini itirmişdir	
144	Kredit təşkilatların konvertasiya əməliyyatların liberallaşdırılması haqqında.	MB İH-nin 08.07.1998-ci il tarixli 11 Nöli qərarı. Reys. №114			

145	"Kommersiya banklarında qiymətli kağızların buraxılması və qeydə alınması, onlarla əməliyyatlar aparılması və uçotu Qaydalarına" 1 n-li əlavə və dəyişikliklər.	MB İH-nin 24.09.1998-ci il tarixli 14 -Nöli qərarı. Reys. №115		MB İH - n i n 18.12.2000-ci il tarixli 22 Nöli qərarı ilə qüvvəsini itirmişdir (mühasibat uçotunu tənzimləyən hissələr istisna olmaqla)	
146	"Azərbaycan Respublikası ərazisində müvəkkil bankların açıq valyuta üzrə limitlərin müəyyən edilməsi Qaydaları"na əlavə və dəyişikliklər haqqında.	MBİH-nin 28.11.1998-ci il tarixli 19 Nöli qərarı. Reys. №116		MB İH - n i n 31.01.2001-ci il tarixli 3 Nöli qərarı il qüvvəsini itirmişdir	
147	Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasına buraxılış rejimində maqnit kart sisteminin tətbiqi haqqında.	MBİH-nin 28.11.1998-ci il tarixli 19 Nöli qərarı. Reys. №117			
148	Azərbaycan Respublikası Mərkəzi Bankı işçilərinin ilin yekunlarına görə mükafatlandırılması qaydası və şərtləri haqqında Əsasnamə.	MBİH-nin 07.12.1998-ci il tarixli 20 Nöli qərarı. Reys. № 118		MB İH - n i n 01.01.2001-ci il tarixli 1 Nöli qərarı əsasmda qüvvəsini itirmişdir	

149	Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli fəvqərin yerləşdirilməsi, dövriyyəsi və ödənilməsi haqqında müvəqqəti Qaydalar	MB İH-nin 08.02.1999-cu il tarixli, 02 Nöli qərarı Reys. №119		M B İ H - n i n 01.05.2001-ci il tarixli 15 Nöli qərarı əsasında qüvvəsini itirmişdir	
150	Dövlət qısamüddətli istiqraz vəərəqlərinin buraxılışlarına xidmət göstərilməsi və dövriyyəsi, onlarla aparılan əməliyyatların mühasibat uçotu qaydası haqqında Əsasnamə.	MB İH-nin 08.02.1999-cu il tarixli 2 Nöli qərarı. Reys. № 120	MB İH-nin 26.05.1999-cu il tarixli 6 Nöli qərarı ilə 6.1-ci bəndinin 2-ci abzasına dəyişiklik edilmişdir	«Azərbaycan Respublikasının bank sistemində qiymətli kağızlarla əməliyyatlar üzrə uçot Qaydaları"nın 15.01.2002-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar qüvvəsini itirmişdir	
151	"Nağdsız hesablaşmaların aparılması qaydaları haqqında" Təlimata edilmiş əlavə və dəyişikliklər.	MB İH-nin 08.02.1999-cu il tarixli 02 Nöli qərarı. Reys. № 121		M B İ H - n i n 19.09.2002-ci il tarixli 22 Nöli qərarı il 2002-ci il 1 noyabr tarixindən qüvvəsini itirmişdir	
152	Azərbaycan Respublikası ərazisində pulların və digər qiymətliyələrin inkassasiyası və daşınması işinin təşkili haqqında Qaydalar.	MB İH-nin 02.03.1999-cu il tarixli 03 Nö li qərarı. Reys. № 122		MB İH-nin 29.12.2001-ci il tarixli 26 Nö li qərarı ilə qüvvəsini itirmişdir	

153	Mərkəzi Bankın Zona hesablaşma-kassa mərkəzlərində bank idarələrinə kassa xidmətinin təşkili və emissiya-kassa əməliyyatlarınm uçotu haqqında Əsasnamə.	MB İH-nin 03.03.1999, 03 Nəli qərarı Reys. № 123		M B İ H - n i n 29.12.2001-ci il tarixli 26 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
154	Kredit təşkilatlarınm əmanət və depozit sertifikatları haqqında müvəqqəti Əsasnamə.	MB İH-nin 03.03.1999-cu il tarixli qərarı Reys. № 124		M B İ H - n i n 25.02.2002-cı il tarixli qərarı ilə (Protokol №04) qüvvəsini itirmişdir	
155	Kredit təşkilatlarında kapitalın və onun adekvatlığının hesablanması və standartları haqqında Qaydalar.	MB İH-nin 26.05.1999-cu il tarixli, 6 Nəli qərarı. Reys. № 125		MB İH-nin 10.12.2003-cü il tarixli qərarı ilə (Protokol № 20) qüvvəsini itirmişdir	
156	Kredit təşkilatlarında dividendlərin ödənilməsi Qaydaları	MB İH-nin 26.05.1999-cu il tarixli 6 Nəli qərarı. Reys. № 126		M B İ H - n i n 28.06.2004-cü il tarixli 11 Nəli qərarı ilə qüvvəsini itirmişdir	
157	Kredit təşkilatlarınm fəaliyyətlərinin tənzimlənməsinin 2 sayılı Qaydalarında edilən dəyişikliklər.	MB İH-nin 26.05.1999-cu il tarixli 6 Nəli qərarı. Reys. № 127	MB-ın İH-nin 29. 10.99-cu il tarixli qərarı ilə dəyişikliklər edilmiş və banklara dövlət qiymətli kağızların alınmasına məcburi ehtiyat fondunun 50 faizindən istifadə hüququ verilmişdir.	M B İ H - n i n 29.12.2001-ci il tarixli qərarları ilə qüvvəsini itirmişdir.	

158	Mərkəzi Bankın 1996-cı il 09 noyabr tarixli 1 Nöli kredit təşkilatların, onların filiallarının lisenziyalaşdırılması (bank əməliyyatları üçün icazələrin verilməsi) və fəaliyyətinin təşkili Qaydalarına əlavə və dəyişikliklər	MB İH-nin 26.05.1999-cu il tarixli 6 Nöli qərarı. Reys. № 128		MB İH - n i n 28.06.2004-cü il tarixli 11 Nöli qərarı ilə qüvvəsini itirmişdir	
159	Dövlət qısa müddətli istiqraz vərəqlərinin buraxılışlarına xidmət göstərilməsi və dövriyyəsi, onlarla aparılan əməliyyatların mühasibat uçotu qaydası haqqında Əsasnaməyə edilən dəyişikliklər.	MB İH-nin 26.05.1999-cu il tarixli 6 Nöli qərarı. Reys. № 129		MB İH - n i n 18.12.2000-ci il tarixli 22 Nöli qərarı il qüvvəsini itirmişdir	
160	Mərkəzi Bankın 1996-cı il 09 noyabr tarixli 1 Nöli kredit təşkilatların, onların filiallarının lisenziyalaşdırılması (bank əməliyyatları üçün icazələrin verilməsi) və fəaliyyətinin təşkili Qaydalarına əlavələr.	MB İH-nin 03.07.1999-cu il tarixli 7 Nöli qərarı. Reys. № 130			

161	Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən xarici banklara milli valyutada müxbir hesabların açılması və aparılması Qaydaları	MBİH-nin 11.09.1999-cu il tarixli 8 Nöli qərarı. Reys. № 131		MB İH-nin 27.05.2008-ci il tarixli 16 Nöli qərarı il qüvvəsini itirmişdir	
162	Mərkəzi Bankın 09.08.95-ci il tarixli 04/28-411 №-li "Müvəkkil banklar tərəfindən qeyri-rezidentbrə Azərbaycan Respublikasının milli valyutasında hesabların açılması və aparılması" Qaydalarına dəyişikliklər edilməsi barədə.	MBİH-nin 11.09.1999-cu il tarixli 8 Nöli qərarı. Reys. № 132			
163	Məcburi ehtiyat fonduna köçürmlərin məbbği və bu fonddan istifadə limitinə dəyişikliklər barədə (məktub- 02.11.99-cu il tarixli, 02-02/678)	MBİH-nin 02.11.1999-cu il tarixli 10 Nöli qərarı. Reys. № 133		MB İH-nin 27.02.2003-cü il tarixli 02 Nöli qərarı il qüvvəsini itirmişdir (Qərar 01 may 2003-cü ildən qüvvəyə minmişdir)	



164	Azərbaycan Respublikası ərazisində müvəkkil bankların açıq valyuta mövqeyi limiti normativbrinə dəyişikliklər haqqında.	MBİH-nin 29.10.1999-cu il tarixli 10 Nöli qərarı. Reys. №134	MB İH-nin 19.05.2000-ci il tarixli 8 Nöli qərarı ilə 29.05.2000-ci il tarixdən normativlər dəyişdirilmişdir		
165	Mərkəzi Bankın 1997-ci il 21 may tarixli (reys. n° 88) "nağdsız "hesablaşmaların aparılması Qaydaları"nın 5-ci fəslinə dəyişikliklər	MB-ın İH-nin 29.12.1999-cü il tarixli 12 Nöli qərarı. Reys. № 135 MB 06.01.2000-ci il tarixli 11-04/1 Nöli məktubu		MB İH - n i n 19.09.2002-ci il tarixli 22 Nöli qərarı il 2002-ci il 1 noyabr tarixindən qüvvəsini itirmişdir	
166	Zonadaxili ödənişbrin təşkili haqqında müvəqqəti Əsasnamə	MBİH-nin 29.12.1999-cü il tarixli 12 Nöli qərarı. Reys. №136		MB İH - n i n 29.01.2001-ci il tarixli 4 Nöqərarı il qüvvəsini itirmişdir	
167	Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar	MBİH-nin 29.12.1999-cu il tarixli 12 Nöli qərarı. Reys. № 137		MB İH-nin 20.11.2009-cu il tarixli (33 Nöli protokol) qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədar (03.02.2010-cu il) qüvvədən düşüblər.	
168	Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar	MBİH-nin 29.12. 1999-cü il tarixli 12 Nöli qərarı. Reys. № 138			

## 2000-ci ildən başlayaraq qəbul edilən normativ aktlar

№	Normativ aktların adı	Mərkəzi Bankın İdarə Heyətinin qərarının tarixi və nömrəsi	Ədliyyə Nazirliyində qeydiyyat alınma tarixi	Qüvvəyə mindiyi tarix	Əlavə və dəyişikliklər	Qüvvədən düşdüyü tarix	Qeydlər
1	Kredit əməliyyatları üzrə faizlərin hesablanması üçün dayandırılması haqqında Qaydalar	22.07.2000 12 № qərar	19.09.2000 q/şəh. 2006	20.09.2000	MB İH-nin 17.12.2008-ci il tarixli qərarı ilə əlavə və dəyişikliklər edilmişdir	Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları"nın yeni redaksiyasının 2014-cü il fevralın 1-dən qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	

2	Azərbaycan Respublikasının bütün kredit təşkilatlarında əsas vəsaitlərin uçotu Qaydaları	18.12.2000 qərar	22 Nəli	04.01.2001 q/şəh. 2504	15.01.2001	MB İH-nin 2002-ci il 2 mart tarixli qərarı ilə 3.5-ci və 7.5-ci bəndlərə dəyişiklik edilmişdir.	Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nəli Sərəncamı ilə qüvvədən düşmüşdür	
---	--	------------------	---------	------------------------	------------	---	---	--

						<p>MB İH-nin 2004-cü il 24 mart tarixli qərarı ilə Qaydaların adı yeni redaksiyada verilmiş, 1.4 və 9.4-cü bəndlər əlavə edilmiş, 2.4., 3.1., 3.2., 4.3., 5.1., 7.1., 8.1.-ci bəndlərə əlavə və dəyişikliklər edilmiş, 3.9., 3.10., 6.3., 6.4., 6.5., 6.6., 6.7., 6.8. və 6.9-cu bəndlər çıxarılmışdır</p>		
3	Aktivlərin təsnifləşdirilməsi və zərərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları	28.12.2000 №li qərar	22	17.01.2001 q/şəh. 2593	22.01.2001	<p>MB İH-nin 2002-ci il 2 mart tarixli qərarı ilə 3.3-cü yarımbəndin 3-cü və 4-cü abzaslarına əlavə edilmişdir</p>	<p>MB İH-nin 2003-cü il 17 iyun tarixli qərarı ilə 2003-cü il 4 iyul tarixdən qüvvəsini itirmişdir.</p>	

4	Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatları arasında hesablaşmaların təşkili Qaydaları	29.01.2001 №li qərar	4	02.02.2001 q/şəh. 2643	19.02.2001	MB İH-nin 2002-ci il 10 aprel tarixli qərarı ilə 1.1.6, 3.2, 3.6-cı bənd-lər və 3-7 №-li əlavələr çıxarılmış, 1.1.7,3.3,3.5, 6-cı bəndlər dəyişdirilmiş, 2.5, 2.8, 3.1-ci bəndlərə əlavə-lər edilmişdir	MB İH-nin 2002-ci il 11 noyabr tarixli qərarı ilə 2002-ci il 1 dekabr tarixindən qüvvədən düşmüşdür	
5	Azərbaycan Respublikasının kredit təşkilatlarında azqiymətli və tezköhnələn əşyaların uçotu Qaydaları	31.01.2001 №li qərar	3	08.02.2001 q/şəh. 2658	15.02.2001	MB İH-nin 2002-ci il 2 mart tarixli qərarı ilə 3.2-ci və 5.1-ci bəndlərinə dəyişiklik edilmişdir	Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S №li Sərəncamı ilə qüvvədən düşmüşdür	

6	Azərbaycan Respublikasının kredit təşkilatlarında qeyri-maddi aktivlərin uçotu Qaydaları	31.01.2001 3 Nöli qərar	08.02.2001 q/şəh. 2659	15.02.2001	MB İH-nin 2002-ci il 2 mart tarixli qərarı ilə 4.5-ci bəndə əlavə edilmişdir	Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
7	Kredit İttifaqına bank əməliyyatı aparmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları	27.01.2001 1 Nöli qərar	09.02.2001 q/şəh. 2661	22.02.2001	MB İH-nin 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir	Mərkəzi Bankın 10.12.2014-cü il tarixli 26/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

8	Kredit İttifaqının iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) haqqında Qaydalar	27.01.2001 1 Nöli qərar	09.02.2001 q/şəh. 2660	22.02.2001	MB İH-nin 2003-cü il 1 sentyabr tarixli qərarı ilə 2.5-ci bənddə dəyişiklik edilmişdir	Mərkəzi Bankın 06.07.2015-ci il tarixli 25/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
9	Azərbaycan Respublikasının müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları	31.01.2001 03 Nöli qərar	08.02.2001 q/şəh. 2657	22.02.2001	MB İH-nin 23.01.2007-ci il və 17.12.2008-ci il tarixli qərarı ilə dəyişiklik edilmişdir		
10	Azərbaycan Respublikasının bank sistemində hesablama metodu ilə uçot Qaydaları	14.02.2001 7 Nöli qərar	19.02.2001 q/şəh. 2666	01.03.2001	MB İH-nin 2002-ci il 2 mart tarixli qərarı ilə 3.2-ci bənddə dəyişiklik edilmişdir		
11	Azərbaycan Respublikasının bank sistemində əmanətlərin (depozitlərin) uçot Qaydaları	03.04.2001 13 Nöli qərar		03.04.2001			

12	Banklarda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında Qaydalar	03.04.2001 13.Nöli qərar		10.04.2001	MB İH-nin 18.11.08-ci tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kreditlərin verilməsi Qaydaları"na əsasən 11.03.09-cu il tarixdən qüvvədən düşüb		
13	Azərbaycan Respublikasının bank sistemində balansdankənar əməliyyatların uçot Qaydaları	19.04.2001 14.Nöli qərar	25.04.2001 q/şəh. 2685	01.06.2001			



14	Ödənilməmiş borclar müqabilində banklar tərəfindən əmlakın balansına götürülməsi və qiymətləndirilməsi Qaydaları	05.05.2001 15.Nöli qərar	22.05.2001 q/şəh. 2691	22.05.2001	MB İH-nin 2001-ci il 12 dekabr tarixli qərarı ilə 1.1-ci bənddə dəyişiklik edilmişdir. MB İH-nin 2002-ci il 16 avqust tarixli qərarı ilə 2.5-2.6-cı bəndlər qüvvəsini itirmişdir.	Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nı yenidən redaksiyasının 2014-cü il fevralın 1-dən qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
15	Azərbaycan Respublikasının bank sistemində xarici valyuta əməliyyatları üzrə uçot Qaydaları	25.05.2001 20.Nöli qərar	08.06.2001 q/şəh. 2696	01.07.2001			
16	Kredit təşkilatları tərəfindən digər hüquqi şəxslərin payların (səhmlərinin) əldə edilməsi Qaydaları	25.05.2001 25.Nöli qərar	11.06.2001 q/şəh. 2697	01.07.2001			

17	Azərbaycan Respublikasının bank sistemində qiymətli kağızlarla əməliyyatlar üzrə uçot Qaydaları	29.12.2001 26.Nöli qərar	15.01.2002 q/şəh. 2737	15.01.2002	MB İH-nin 2002-ci il 16 avqust tarixli qərarı ilə 4.3-cü bənd çıxarılmışdır	Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
18	Azərbaycan Respublikasının bank sistemində icarə əməliyyatları üzrə uçot Qaydaları	29.12.2001 26.Nöli qərar	15.01.2002 q/şəh. 2738	15.01.2002	MB İH-nin 2004-cü il 31 mart tarixli qərarı ilə 6-cı bölmə əlavə edilmiş, 6-cı bölmə isə 7-ci bölmə hesab		
19	Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydaları	29.12.2001 26.Nöli qərar	17.01.2002 q/şəh. 2739	01.02.2002	MB İH-nin 2003-cü il 24 noyabr tarixli qərarı ilə 3-cü bənd çıxarılmışdır, MB İH-nin 2004-cü il 28 iyun tarixli qərarı ilə əlavə və dəyişikliklər edilmişdir.		

20	Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi haqqında Qaydalar	29.12.2001 26.Nöli qərar	17.01.2002 q/şəh. 2740	01.02.2002	MB İH-nin 28.06.2004-cü il, 25.08.2006-cı il və 30.04.2008-ci il tarixli qərarları ilə dəyişikliklər edilmişdir.	MB İH-nin 10.01.2014-cü tarixli 0401 Nöli qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədr ləğv edilmişdir	
21	Bankların məcburi ehtiyatları haqqında Qaydalar	29.12.2001 26.Nöli qərar	24.01.2002 q/şəh. 2741	01.03.2002		MBİH 10.05.05-ci il tarixli 11 Nöli qərarı ilə qüvvədən düşmüşdür	
22	Bank hesablarının açılması qaydaları haqqında Təlimat	18.03.2002 6.Nöli qərar	29.03.2002 q/şəh. 2764	10.04.2002		MB-nin 03.11.2004-cü il tarixli 19 Nöli qərarı ilə qüvvədən düşmüşdür	

23	Fiziki şəxslər tərəfindən valyuta sərəvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları	18.03.2002 6 Nöli qərar	02.04.2002 q/şəh. 2778	10.04.2002	MB İH-nin 2008-ci il 18 fevral tarixli qərarı ilə dəyişikliklər edilmişdir.	MB-nin 03.03.2016-cı il tarixli 16/1 Nöli qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir.	
24	"AR-da fəaliyyət göstərən kredit təşkilatları arasında hesablaşmaları təşkili Qaydaları"na ə/dəyişikliklər	10.04.2002 7 Nöli qərar	29.04.2002 q/şəh. 2824	29.04.2002		MB İH 11.11.2002-ci tarixli 26 Nöli qərarı ilə 01.12.2002-ci il tarixdən Qaydalar qüvvədən düşdüyün-dən bu ə/dəyiş. qüvvədən düşüb.	

25	Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatların aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları	10.04.2002 7 Nöli qərar	29.04.2002 q/şəh. 2825	29.04.2002	MB İH-nin 2006-cü il 18 iyul və 2005- ci il 10 may tarixli qərarı ilə əlavə və dəyişikliklər edilmişdir.		
26	Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatların rejimi haqqında Qaydalar	27.05.2002 12 Nöli qərar	13.06.2002 q/şəh. 2859	20.06.2002	MB İH-nin 2004-cü il 28 iyun, 03.11.2004-ci il, 21.06.2007-ci il tarixli, 27.09.2008-ci il, 20.11.2009-cu il tarixli və 15.04.2010-cu il tarixli qərarları ilə dəyişikliklər edilmişdir.	MB İH-nin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ilə ləğv edilmişdir	
27	Bankların əsas vəsaitlərlə (əmlakla) apardıqları əməliyyatların tənzimlənməsi Qaydaları	16.08.2002 18 Nöli qərar	30.08.2002 q/şəh. 2907	30.08.2002			

28	"AR-in bank sistemində qiymətli kağızlarla əməliyyatlar üzrə uçot Qaydaları"na dəyişiklik	16.08.2002 18.Nöli qərar	03.09.2002 q/şəh. 2910	03.09.2002		Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
29	Azərbaycan Respublikasının bank sistemində digər aktiv və passivlərin uçot Qaydaları	16.08.2002 18.Nöli qərar	02.09.2002 2 q/şəh. 2909	02.09.2002			
30	Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat	19.09.2002 22.Nöli qərar	16.10.2002 q/şəh. 2925	01.11.2002	2003-cü il 25 aprel tarixli və 14 may 2004-cü il və 18 iyul 2006-cı il tarixli əlavə və dəyişikliklərlə	MB İH-nin 17.09.2013-cü tarixli 19/1 Nöli qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	

31	Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları	11.11.2002 26 Nöli qərar	18.11.2002 q/şəh. 2941	01.12.2002		MB İH-nin 18.07.2016-cı il tarixli 33/1 Nöli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları"nın qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
32	"Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu Qaydaları"	18.01.03		01.02.03			

33	Bankların birləşmə və ya qoşulma şəklində yenidən təşkili Qaydaları	25.03.2003 03 Nöli qərar	01.04.2003 3 q/şəh. 2970	01.04.2003		MB İH-nin 19.08.2014-cü tarixli 19/2 Nöli qərarı ilə təsdiq edilmiş “Bankların yenidən təşkili Qaydaları”nın qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
34	Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimata əlavə və dəyişikliklər edilməsi barədə	25.04.2003, 05 Nöli qərar	17.05.2003 , q/şəh 2978	17.05.2003		MBİH 17.09.2013-cü tarixli 19/1 Nöli qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədr ləğv edilmişdir	



35	Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərbrin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları	17.06.2003 08 Nöli qərar	04.07.200 3 q/şəh. 2985	04.07.2003	MB İH-nin 24.11.2003-cü il, 25.08.2006- cı il və 30.04.2008-ci il tarixli qərarları ilə bir sıra əlavə və dəyişiklik edilmişdir.	Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə “Aktivlərin təsnifləşdirilmə si və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nıny eni redaksiyasının 2014-cü il fevralın 1-dən qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
----	--	-----------------------------	-------------------------------	------------	---	---	--

36	Kredit ittifaqlarının iqtisadi tənzimlənmə normativləri (prudensial normativlər) haqqında Qaydalara dəyişiklik edilməsi barədə	01.09.2003, 12 Nəli qərar	19.09.2003 , q/şəh2991	19.09.2003		Mərkəzi Bankın 06.07.2015-ci il tarixli 25/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
37	Azərbaycan Respublikasının kredit təşkilatların icmal maliyyə hesabatlarının tərtib və təqdim edilməsi və törəmə müəssislərə qoyulan investisiyaların uçotu Qaydaları	18.09.2003 13 Nəli qərar	10.10.2003 3 q/şəh. 2994	10.10.2003		Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nəli Sərəncamı ilə qüvvədən düşmüşdür	

38	Azərbaycan Respublikasının kredit təşkilatların maliyyə hesabatlarında assosiasiya olunmuş müəssislərə qoyulan investisiyaların uçotu Qaydaları	18.09.2003 13 Nöli qərar	10.10.2003 q/şəh. 2995	10.10.2003		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
39	Azərbaycan Respublikasının bank sistemində pul vəsaitlərinin hərəkəti barədə hesabatın tərtib olunması Qaydaları	30.09.2003 14 Nöli qərar	16.10.2003 3 q/şəh. 2996	16.10.2003		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	

40	Azərbaycan Respublikasının kredit təşkilatlarınm birgə fəaliyyətdə iştirakının maliyyə hesabatlarında uçotu Qaydaları	24.10.2003 16 Nöli qərar	10.11.2003 q/şəh. 3003	10.11.2003		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
----	---	-----------------------------	------------------------------	------------	--	--	--

41	Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərbrin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydalarına əlavə və dəyişikliklər	24.11.2003, 18 Nəli qərar	15.12.2003 q/şəh. 3013	15.12.2003		Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları"nın yeni redaksiyasının 2014-cü il fevralın 1-dən qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
42	Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydalarına dəyişiklik	24.11.2003, 18 Nəli qərar	15.12.2003 , q/şəh 3014	15.12.2003			

43	Azərbaycan Respublikasının bank sistemində maliyyə hesabatlarında hesabat tarixindən sonra baş vermiş hadisələrin uçotu Qaydaları	24.11.2003 18 Nöli qərar	18.12.2003 q/şəh. 3015	18.12.2003		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
44	Azərbaycan Respublikasının bank sistemində maliyyə hesabatlarında dövr üzrə xalis mənfəət və zərər, uçot siyasətində əsaslı səhvər və dəyişikliklər haqqında Qaydalar	24.11.2003 18 Nöli qərar	18.12.2003 3 q/şəh. 3016	18.12.2003		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
45	Azərbaycan Respublikasının bank sisteminin maliyyə hesabatlarında investisiya mülkiyyətinin uçotu Qaydaları	10.12.2003 20 Nöli qərar	29.12.2003 3 q/şəh. 3022	29.12.2003		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	

46	Azərbaycan Respublikasının kredit təşkilatların maliyyə hesabatlarında fəaliyyətin dayandırılmasının uçotu Qaydaları	10.12.2003 20 Nəli qərar	29.12.2003 3 q/şəh. 3023	29.12.2003		Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nəli Sərəncamı ilə qüvvədən düşmüşdür	
47	Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları	10.12.2003 20 Nəli qərar	29.12.2003 3 q/şəh. 3025	29.12.2003	MB İH-nin 2004-cü il 28 iyun, 2008-ci il 18 fevral və 17 dekabr, 17 iyun 2009-cu, 02 iyul 2009, 01 dekabr 2009 il və 06.09.2010-cu il, 25.07.2012 № 20/3 03.12.2012-ci il tarixli, 29/1 nömrəli qərarla əlavə və dəyişikliklər edilmişdir.	Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

48	Azərbaycan Respublikasının bank sistemində maliyyə hesabatlarında dövlət subsidiyalarının uçotu və dövlət yardımı haqqında məlumatların açıqlanması Qaydaları	10.12.2003 20 Nəli qərar	29.12.2003 3 q/şəh. 3026	29.12.2003		Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nəli Sərəncamı ilə qüvvədən düşmüşdür	
49	Azərbaycan Respublikasının bank sisteminin maliyyə hesabatlarında aktivlərin qiymətdən düşməsinin uçotu Qaydaları	29.12.2003 22 Nəli qərar	16.01.2004 q/şəh. 3030	16.01.2004		Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nəli Sərəncamı ilə qüvvədən düşmüşdür	
50	Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatların birləşməsinin uçotu Qaydaları	29.12.2003 22 Nəli qərar	19.02.2004 q/şəh. 3034	19.02.2004		Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nəli Sərəncamı ilə qüvvədən düşmüşdür	



51	Azərbaycan Respublikasının bank sistemində maliyyə hesabatların tərtib və təqdim olunması Qaydaları	29.12.2003 22 Nöli qərar	19.02.2004 q/şəh. 3035	19.02.2004			
52	Azərbaycan Respublikasının bank sistemində icarə əməliyyatları üzrə uçot qaydalarına əlavə və dəyişikliklər	31.03.2004 07 Nöli qərar	16.04.2004 , q/şəh. 3046	16.04.2004			
53	Azərbaycan Respublikasının bütün kredit təşkilatlarında əsas vəsaitlərin uçotu Qaydalarına əlavə və dəyişikliklər	31.03.2004, 07 Nöli qərar	16.04.2004 , q/şəh. 3045	16.04.2004		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	
54	Azərbaycan Respublikasının kredit təşkilatlarında qeyri-maddi aktivlərin uçotu Qaydalarına əlavə və dəyişikliklər edilməsi barədə	31.03.2004 07 Nöli qərar	16.04.2004 , q/şəh 3047	16.04.2004		Azərbaycan Respublika-sı Ədliyyə Nazirliyinin 25.10.2010-cu il tarixli 141-S Nöli Sərəncamı ilə qüvvədən düşmüşdür	

55	Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimata dəyişikliklər və əlavə edilməsi barədə	03.05.2004 09 №li qərar	14.05.2004, q/şəh. 3055	14.05.2004		MBİH 17.09.2013-cü tarixli 19/1 №li qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədr ləğv edilmişdir	
56	Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalara dəyişikliklər barədə	28.06.2004 11 №li qərar	14.07.2004, q/şəh. 3062	14.07.2004		MB İH-nin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ilə ləğv edilmişdir	
57	Xarici bankın yerli nümayəndəliyinin hesabatın forması, məzmunu və Mərkəzi Banka təqdim edilməsi Qaydaları	28.06.2004 11 №li qərar	17.07.2004 q/şəh. 3064	17.07.2004		MB İH-nin 22.01.2016-cı il tarixli 05/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ilə ləğv edilmişdir	

58	Bank lisenziyalarının və icazələrinin alınması üçün müraciət qaydaları haqqında Təlimat	28.06.2004 11 Nöli qərar	12.08.2004 q/şəh. 3075	12.08.2004	MB İH-nin 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir	MB İH-nin 17.09.2013-cü il tarixli 19/2 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
59	Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi haqqında Qaydalara əlavə və dəyişikliklər barədə	28.06.2004 11 Nöli qərar	17.07.2004, q/şəh. 3069	17.07.2004		MB İH-nin 10.01.2014-cü tarixli 0401 Nöli qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
60	Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydalarına əlavə və dəyişikliklər barədə	28.06.2004, 11 Nöli qərar	17.07.2004, q/şəh. 3068	17.07.2004			

61	Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydalarına əlavə və dəyişikliklər barədə	28.06.2004, 11 №li qərar	17.07.2004, q/şəh. 3067	17.07.2004		Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
62	Banklarda korporativ idarəetmə standartlarının tətbiqi Qaydaları	03.11.2004 19 №li qərar	16.11.2004 q/şəh 3089	16.11.2004 13.03.2006 03.04.2008 06.09.2010	03.06.2013 №12/04	Mərkəzi Bankın 03.06.2013-cü il tarixli 12/04 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
63	Bank yoxlamalarının həyata keçirilməsinin prosedur Qaydaları	03.11.2004, 19 №li qərar	16.11.2004 q/şəh 3090	16.11.2004			

64	Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar	03.11.2004, 19 Nöli qərar	16.11.2004 q/şəh 3091	16.11.2004	MB İH-nin 05.09.2007-ci il, 31.07.2008-ci il və 13.10.2010-cu il tarixli qərarları ilə əlavə və dəyişikliklər edilmişdir	Mərkəzi Bankın 11.03.2013-cü il tarixli 06/02 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
65	Yerli bankların şöələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları	03.11.2004, 19 Nöli qərar	16.11.2004 q/şəh 3092	16.11.2004	MB İH-nin 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)	

66	Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları	03.11.2004, 19 Nöli qərar	16.11.2004 q/şəh 3093	16.11.2004	MB İH-nin 29.11.2006-cı, 27.05.08-ci il tarixli, 27.09.2008-ci il və 21.12.2009-cu il tarixli qərarı ilə əlavə və dəyişikliklər edilmişdir	Mərkəzi Bankın 03.12.2012-ci il tarixli 29/2 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
67	Bank inzibatçılarının vəzifədən azad edilməsi barədə sanksiyanın tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydaları	03.11.2004, 19 Nöli qərar	16.11.2004 q/şəh 3094	16.11.2004	MB İH-nin 18.11.08-ci il tarixli qərarı ilə dəyişikliklər edilmişdir		
68	Bank inzibatçılarının Mərkəzi Bankda attestasiyadan keçməsi Qaydaları	03.11.2004, 19 Nöli qərar	16.11.2004 q/şəh 3095	16.11.2004	MB İH-nin 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir		

69	Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalara əlavə və dəyişikliklər edilməsi barədə	03.11.2004, 19 №-li qərar	29.11.2004, q/şəh. 3097	29.11.2004		MB İH-nin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ilə ləğv edilmişdir	
70	Azərbaycan Respublikasında xatirə sikkələrinin tədavülə buraxılması Qaydaları	18.11.2004, 2020 №li qərar	30.11.2004 q/şəh 3098	30.11.2004	MB İH-nin 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir		
71	Bank sistemində pulları ekspertizasının təşkili və aparılması Qaydaları	03.03.2005, 05 №-li qərar	18.03.2005, q/şəh3118	01.03.2005			
72	Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydalarına əlavələr və dəyişikliklər barədə	10.05.2005, 11 №-li qərar	23.05.2005, q/şəh. 3150	23.05.2005			

73	Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimata əlavələr və dəyişikliklər barədə	10.05.2005, 11 №-li qərar	30.05.2005, q/şəh. 3153	30.05.2005		MB İH-nin 17.09.2013-cü tarixli 19/1 Nəli qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədr ləğv edilmişdir	
74	Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası	10.05.2005, 11 №-li qərar	30.05.2005, q/şəh3154	01.06.2005	MB İH-nin 27.05.2008-cı il tarixli və 14.10.2008-ci il tarixli qərarı ilə əlavə edilmişdir	Mərkəzi Bankın 10.07.2012-ci il tarixli 16 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
75	Konsolidasiya əsasında prudensial hesabatların tərtibi, təqdim edilməsi və nəzarət Qaydaları	01.09.2005, 25 №-li qərar	23.09.2005, q/şəh3190	23.09.2005			
76	Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları	07.11.2005, 33 №-li qərar	21.11.2005, q/şəh3201	21.11.2005			



77	Azərbaycan Respublikası Qanunlarında və digər normativ-hüquqi aktlarında manatı denominasiyasının tətbiqi haqqında Azərbaycan Respublikasının Qanununun təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının bəzi normativ aktlarına dəyişiklik edilməsi barədə	23.12.2005, 33 №-li qərar	30.12.2005, q/şəh3211	01.01.2006			
78	Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydalarına əlavə və dəyişikliklər barədə	13.03.2006, 07 №-li qərar	31.03.2006, q/şəh3218	31.03.2006	03.06.2013 №12/04	Mərkəzi Bankın 03.06.2013-cü il tarixli 12/04 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

79	Banklarda informasiya texnologiyalarının tətbiqi Qaydaları	13.03.2006, 07 №-li qərar	31.03.2006, q/şəh3217	31.03.2006	MB İH-nin 09.10.2006-cı il tarixli qərarı ilə 9-cu bənd əlavə edilmişdir	Mərkəzi Bankın 10.12.2014-cü il tarixli 26/4 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
80	Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları	28.06.2006, 17 №-li qərar	07.07.2006, q/şəh. 3229	07.07.2006	MB İH-in 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir	MB İH-nin 29.12.2015-ci tarixli 44/1 №li qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
81	Bankların və xarici bankların yerli filiallarının məcburi ləğvinə dair Təlimat	28.06.2006, 17 №-li qərar	07.07.2006, q/şəh. 3230	07.07.2006			

82	Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimata əlavə və dəyişikliklər edilməsi barədə	18.07.2006, 21 №-li qərar	04.08.2006, q/şəh. 3233	04.08.2006		MB İH-nin 17.09.2013-cü tarixli 19/1 №li qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədr ləğv edilmişdir	
83	Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarına dəyişikliklər və əlavələr edilməsi barədə	18.07.2006, 21 №-li qərar	04.08.2006, q/şəh. 3234	04.08.2006			

84	Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydalarına dəyişiklik edilməsi barədə	25.08.2006, 26 №-li qərar	26.09.2006, q/şəh3241	26.09.2006		Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nın yeni redaksiyasının 2014-cü il fevralın 1-dən qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
----	--	------------------------------	--------------------------	------------	--	---	--

85	Bir borcalan və bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi haqqında Qaydalara dəyişiklik edilməsi barədə	25.08.2006, 26 №-li qərar	26.09.2006, q/şəh 3242	26.09.2006		MB İH-nin 10.01.2014-cü tarixli 0401 №li qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədr ləğv edilmişdir	
86	Banklarda informasiya texnologiyalarının tətbiqi Qaydalarına əlavə edilməsi barədə	05.10.2006 32 №-li qərar	31.10.2006, q/şəh. 3244	31.10.2006		Mərkəzi Bankın 10.12.2014-cü il tarixli 26/4 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

87	"Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları"na dəyişikliklər və əlavələr edilməsi barədə	29.12.2006 36 №-li qərar	29.12.2006 q/şəh 3282	29.12.2006		Mərkəzi Bankın 03.12.2012-ci il tarixli 29/2 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
88	"Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları"na dəyişiklik	23.01.2007 04 №-li qərar	07.02.2007 q/şəh 3284	07.02.2007			
88-1	"Bankların və xarici bankların yerli filiallarının kənar auditinin aparılmasına dair tələblər haqqında Qaydalar"	28.02.2007 10 №-li qərar	27.03.2007 q/şəh 3296	27.03.2007	10.07.2009-cu il tarixli İdarə Heyətinin 19 №-li qərarı ilə əlavə və dəyişiklik edilib		
89	"Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar"a əlavə və dəyişikliklər	21.06.2007 22 №-li qərar	29.06.2007, q/şəh 3340	21.06.2007		MB İH-nin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

90	"Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezident banklarda hesabların açılması Qaydaları"	21.06.2007 22 №-li qərar	29.06.2007, q/şəh 3341	21.06.2007	27.09.2008-ci il tarixli İdarə Heyətinin 26№-li qərarı ilə qüvvədən düşüb		
91	"Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar" a dəyişikliklər	05.09.2007	24.09.2007, q/şəh 3362	24.09.2007		Mərkəzi Bankın 11.03.2013-cü il tarixli 06/02 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
92	"Fiziki şəxslər tərəfindən valyuta sərvətbrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları"na dəyişikliklər	18.02.2008 Pr.№06	07.03.08 q/şəh 3385	07.03.2008		MB-nin 03.03.2016-cı il tarixli 16/1 Nəli qərarı ilə yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədr ləğv edilmişdir.	

93	"Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na əlavə və dəyişikliklər	18.02. 2008 Pr.№06	15.03.08 q/şəh 3388	15.03.2008		Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
94	"Banklarda korporativ idarəetmə standartlarının tətbiqi Qaydaları"na əlavələr	18.03. 2008 Pr.№10	03.04.08 q/şəh 3389	01.07. 2008	03.06.2013 №12/04	Mərkəzi Bankın 03.06.2013-cü il tarixli 12/04 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
95	"Bir borcalan və ya bir-biri ilə əlaqədar Borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi haqqında Qaydalar" a dəyişikliklər	30.04. 2008 Pr.№15	20.05.08 q/şəh 3395	20.05. 2008			



96	"Aktivlərin təsnifləşdirilməsi və mümkün zərəbrin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları"na dəyişikliklər	30.04. 2008 Pr.№15	20.05.08 q/şəh 3396	20.05.2008		Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları"nın yeni redaksiyasının 2014-cü il fevralın 1-dən qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
----	---	-----------------------	------------------------	------------	--	---	--

97	"Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na əlavə	27.05. 2008 Pr.№16	15.06.08 q/şəh3401	15.06.2008		Mərkəzi Bankın 10.07.2012-ci il tarixli 16 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
98	"Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları"na əlavə və dəyişikliklər	27.05. 2008 Pr.№16	15.06.08 q/şəh 3402	15.06.2008		Mərkəzi Bankın 03.12.2012-ci il tarixli 29/2 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

99	"Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar"a əlavə və dəyişikliklər	31.07.2008 Pr.№21	20.08.08 q/şəh 3406	20.08.2008		Mərkəzi Bankın 11.03.2013-cü il tarixli 06/02 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
100	"Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları"na əlavə və dəyişikliklər	27.09.2008 Pr.№26	16.10.08 q/şəh 3411	16.10.2008			
101	"Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar"a əlavə və dəyişikliklər	27.09.2008 Pr.№26	16.10.08 q/şəh 3410	16.10.2008		MB İH-nin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

102	"AR-da fəaliyyət göstərən banklar tərəfindən ödəniş statistikası hesabatları formalarının tərtibi və təqdim edilməsi haqqında Təlimat"	10.09.2008 Pr.№25		10.09.2008	MB İH 14.01.09-cu il tarixli 2 Nəli qərarı ilə əlavə və dəyişiklik edilmişdir	Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
103	Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na əlavə və dəyişikliklər	14.10.2008	23.10.08 q/şəh 3412	23.10.2008		Mərkəzi Bankın 10.07.2012-ci il tarixli 16 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
104	"AR-da fəaliyyət göstərən banklarda nağd xarici valyutanın hərəkəti barədə statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat"	05.12.2008 36 №-li qərar		05.12.2008			

105	"Banklarda kreditlərin verilməsi Qaydaları" (yeni Qaydalar)	18.11.2008 34 №-li qərar	10.12.08 q/şəh 3426	Qaydalar 11.03.09-cu il tarixdən, 3.4-cü bəndi isə 11.06.09-cu il tarixdən qüvvəyə minir			
106	"Bank inzibatçılarının vəzifədən azad edilməsi barədə sanksiyanın tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi Qaydaları"na dəyişikliklər	18.11.2008 34 №-li qərar	12.12.08 q/şəh 3425	12.12. 2008			
107	"Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları"na əlavə və dəyişikliklər	17.12.2008 37 №-li qərar	27.12.08 q/şəh 3428	27.12. 2008			

108	"Kredit əməliyyatları üzrə faizlərin hesablanması dayandırılması haqqında Qaydalar"a əlavələr; dəyişikliklər	17.12.2008	27.12.08 q/şəh 3427	27.12. 2008		Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları"nın yeni redaksiyasının 2014-cü il fevralın 1-dən qüvvəyə minməsi ilə əlaqədar ləğv edilmişdir	
-----	--	------------	------------------------	-------------	--	---	--

109	"Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları"na əlavələr	17.12.2008	27.12.08 q/şəh 3429	27.12.2008		Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
110	"Azərbaycan Respublikası bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"	07.04.2009 Pr.№09	20.04.2009 q/şəh 3442	01.07.2009		Mərkəzi Bankın 30.07.2013-cü il tarixli 16/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir.	

111	"Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları"na əlavələr	17.06.2009 Pr.№17	02.07.2009 q/şəh 3456	15.10.2009		Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
112	"Bankların və xarici bankların yerli filiallarının kənar auditinin aparılmasına dair tələblər haqqında Qaydaları"na əlavələr	10.07.2009 Pr.№19	28.07.2009 q/şəh 3457	15.10.2009			
113	"Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları"	17.07.2009 Pr.№21	01.09.2009 q/şəh 3467	21.12.2009		Mərkəzi Bankın 10.07.2012-ci il tarixli 16/2 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	



114	"Prosesinq təşkilatlarına icazalərin verilməsi və prosesinq fəaliyyətinə nəzarət Qaydaları"	09.09.2009 Pr.№26	23.09.2009 q/şəh 3469	21.12.2009		Mərkəzi Bankın 28.10.2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir.	
115	"Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat"	06.10.2009 Pr. №28		01.01.2010		Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/7 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir.	

116	"Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları"na əlavə və dəyişikliklər	09.09.2009 Pr.№26	25.09.2009 q/şəh 3470	21.12.2009		Mərkəzi Bankın 03.12.2012-ci il tarixli 29/2 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
117	"Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar"	20.11.2009 Pr. №33	01.12.2009 q/şəh 3484	03.02.2010			
118	"Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar"a dəyişikliklər	20.11.2009 Pr. №33	01.12.2009 q/şəh 3485	03.02.2010		MB İH-nin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	

119	"Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na əlavələr	10.11.2009 Pr.№32	01.12.2009 q/şəh 3486	03.02.2010		Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
120	"Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoruna xüsusi razılıq (lisenziya) verilməsi və fəaliyyətinə dair prudensial tənzimlənmə Qaydaları"	18.12.2009 Pr.№38	30.12.2009 q/şəh 3491	03.02.2010		Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)	

121	"AR-sı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar"a dəyişikliklər	15.04.2010 Pr.№ 09	23.04.2010 q/şəh 3738	13.07.2010		MB İH-nin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ilə ləğv edilmişdir	
122-127	2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "AR-in Konstitusiyasına ə/dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar AR MB bəzi normativ xarakterli aktlarına dəyişikliklər	15.04.2010 Pr.№ 09	06.05.2010 q/şəh 3787, 3789, 3790, 3791, 3792, 3793	13.07.2010			
128	"Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" na əlavələr və dəyişikliklər	16.06.2010 Pr.№ 15	08.07.2010 0 q/şəh 3926	16.09.2010		Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
129	"Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsinə dair Qaydalar"	16.06.2010 Pr.№ 15	08.07.2010 0 q/şəh 3927	16.09.2010		Mərkəzi Bankın 21.01.2015-ci il tarixli 01/2 nömrəli qərarı ilə yeni	

						qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
130	“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”	16.06.2010 Pr.№ 15	08.07.2010 0 q/şəh 3928	16.09.2010		Mərkəzi Bankın 17.09.2013-cü il tarixli 19/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir.	
131	“Banklarda korporativ idarəetmə standartlarının tətbiq Qaydaları”na dəyişikliklər	06.09.2010 Pr.№ 24	24.09.2010 0 q/şəh 4010	01.03.2011	03.06.2013 №12/04	Mərkəzi Bankın 03.06.2013-cü il tarixli 12/04 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
132	“Banklarda risklərin idarə olunması haqqında Qaydalar”	06.09.2010 Pr.№ 24	24.09.2010 0 q/şəh 4011	01.03.2011		Mərkəzi Bankın 09.12.2013-cü il tarixli 24/3 nömrəli qərarı ilə yeni	

						qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir.	
133	“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” na əlavə	06.09.2010 Pr.№ 24	24.09.2010 0 q/şəh 4012	01.03.2011		Mərkəzi Bankın 25.07.2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
134	“Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”a əlavə və dəyişikliklər	13.10.2010 Pr.№ 28	02.11.2010 0 q/şəh 4061	01.02.2011		Mərkəzi Bankın 11.03.2013-cü il tarixli 06/02 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir	
135	Azərbaycan Respublikası Mərkəzi Bankının bir sıra normativ xarakterli aktlarının dövlət qeydiyyatının ləğv edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sərəncamı	21.09.2010 Pr. № 25	25.10.2010 0 Sərəncam № 141-S	25.10.2010			

136	Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən valyuta bazarında qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında Təlimat	17.12.2010 Pr. № 36				Mərkəzi Bankın 18.12.2013-cü il tarixli 25/6 nömrəli qərarı ilə yeni qaydaların qəbul edilməsi ilə əlaqədar ləğv edilmişdir
-----	---	------------------------	--	--	--	---

## Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri

Sıra Nösi	Normativ xarakterli aktın adı	Qərarın tarixi və nömrəsi	Reyestrə daxil edildiyi tarix	Qüvvəyə minmə tarixi	Qeyd
1	“Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”	18.04.2012 № 8	02.05.2012	03.05.2012	
2	“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”	10.07.2012 № 16/3	24.07.2012	25.07.2012	

3	“Monitoring iştirakçıları və monitoringdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitoringi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər	17.07.2012 № 18/3	25.07.2012	26.07.2012	
4	“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçuotu Qaydaları”	10.07.2012 № 16/2	23.07.2012	24.07.2012	
5	“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”	10.07.2012 № 16/1	25.07.2012	01.11.2012	
6	“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”	25.07.2012 № 20/3	06.08.2012	07.08.2012	
7	“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər	03.12.2012 № 29/1	11.12.2012	12.12.2012	



8	“Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”	03.12.2012 № 29/2	13.12.2012	01.01.2013	
9	“Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər	16.01.2013 № 1/2	22.01.2013	23.01.2013	
10	“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər	11.03.2013 №06/01	28.03.2013	01.04.2013	
11	“Mərkəzləşdirilmiş kredit reyestrinin aparılması və istifadəsi Qaydaları”	11.03.2013 №06/02	01.04.2013	02.04.2013	
12	“Banklarda korporativ idarəetmə standartları”	03.06.2013 №12/04	10.06.2013 (19.06.2013-cü il tarixdə saytda dərc edildi)	11.06.2013	
13	“Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”	30.07.2013 №16/3	12.08.2013 (15.08.2013-cü il tarixdə saytda dərc edildi)	13.08.2013	

14	“Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”	17.09.2013 №19/2	27.09.2013 (01.10.2013-cü il tarixdə saytda dərc edildi)	28.09.2013	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
15	“Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”	17.09.2013 №19/3	27.09.2013 (01.10.2013-cü il tarixdə saytda dərc edildi)	28.09.2013	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
16	“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”	17.09.2013 19/1	30.09.2013 (03.12.2013-cü il tarixdə saytda dərc edildi)	01.10.2013	
17	“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər	14.11.2013 №22	28.11.2013 (03.12.2013-cü il tarixdə saytda dərc edildi)	29.11.2013	

18	“Banklarda risklərin idarə olunması haqqında Qaydalar”	09.12.2013 24/3	16.12.2013 (25.12.2013-cü il tarixdə saytda dərc edildi)	17.12.2013	
19	“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”	18.12.2013 №25/1	26.12.2013	01.02.2014	
20	“Pul və maliyyə statistikasının hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”	18.12.2013 №25/2	26.12.2013	27.12.2013	
21	“Ödəniş statistikasının hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”	18.12.2013 №25/3	26.12.2013	27.12.2013	
22	“Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”	18.12.2013 №25/4	26.12.2013	27.12.2013	
23	“Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”	18.12.2013 №25/5	26.12.2013	27.12.2013	

24	“Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”	18.12.2013 №25/6	26.12.2013	27.12.2013	
25	“Kassa dövriyyəsi haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”	18.12.2013 №25/7	26.12.2013	27.12.2013	
26	“Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ı	10.02.2014 04/01	20.02.2014	22.03.2014	
27	“Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə	17.03.2014 05/2	04.04.2014	05.04.2014	
28	“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişiklik edilməsi barədə	17.03.2014 05/1	04.04.2014	05.04.2014	
29	“Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər edilməsi barədə	09.04.2014 8/1	21.04.2014	22.04.2014	

30	“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə	23.06.2014 15/2	30.06.2014	dəyişikliklərin 13-cü hissəsi və 15-ci hissəsinin 5-ci abzası 2015-ci il 1 yanvar tarixindən, 27-ci hissəsinin 3-8-ci abzasları 2015-ci il 1 iyul tarixindən, digər müddəaları isə Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarixdən bir ay sonra qüvvəyə minir.	
----	--	--------------------	------------	---	--

31	“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilməsi barədə	30.07.2014 18/2	11.08.2014	12.08.2014	
32	“Bankların yenidən təşkili Qaydaları”nın təsdiq edilməsi barədə	19.08.2014 19/2	28.08.2014	29.08.2014	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
33	“Lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları”nın ləğv edilməsi barədə	28.10.2014 24/3	07.11.2014	08.11.2014	
34	“Prosessinq fəaliyyətinə icazənin verilməsi və nəzarət Qaydaları”nın təsdiq edilməsi barədə	28.10.2014 24/2	11.11.2014	12.11.2014	

35	"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyinə dair Göstəriş"in təsdiq edilməsi barədə	28.10.2014 24/1	11.11.2014	12.11.2014	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
36	"Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda dəyişikliklər edilməsi barədə	10.12.2014 26/3	19.12.2014	20.12.2014	
37	"Banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair Qaydalar"ın təsdiq edilməsi barədə	10.12.2014 26/4	30.12.2014	31.12.2014	
38	"Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə	10.12.2014 26/1	30.12.2014	31.12.2014	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
39	"Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nda dəyişikliklər	10.12.2014 26/2	30.12.2014	31.12.2014	

40	“Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə	21.01.2015 01/2	30.01.2015	31.01.2015	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
41	“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər	26.02.2015 11/4	06.03.2015	07.03.2015	
42	“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər	26.02.2015 11/2	06.03.2015	07.03.2015	
43	“Ödəniş statistikasını hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər	26.02.2015 11/6	10.03.2015	11.03.2015	
44	“Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər	27.05.2015 23/2	02.06.2015	03.06.2015	
45	“Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər	27.05.2015 23/3	09.06.2015	10.06.2015	



46	“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər	06.07.2015 25/4	13.07.2015	14.07.2015	
47	“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə	06.07.2015 25/1	13.07.2015	14.07.2015	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
48	Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər	28.09.2015 37/1	08.10.2015	09.10.2015	
49	“Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya Qaydaları”nın təsdiq edilməsi barədə	23.10.2015 39	05.11.2015	06.11.2015	
50	“Banklarda korporativ idarəetmə standartları”nda dəyişikliklər edilməsi barədə	21.12.2015 43/4	28.12.2015	29.12.2015	
51	“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə	21.12.2015 43/2	28.12.2015	29.12.2015	
52	“Pul və maliyyə statistikasının hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə	21.12.2015 43/5	28.12.2015	29.12.2015	

53	Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə	29.12.2015 44/2	05.01.2016	06.01.2016	
54	“Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə	29.12.2015 44/1	05.01.2016	06.01.2016	
55	“Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə	22.01.2016 05/7	02.02.2016	03.02.2016	
56	“Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə	22.01.2016 05/3	02.02.2016	03.02.2016	Mərkəzi Bankın İdarə Heyətinin 07.07.2017-ci il tarixli, 17/1 nömrəli Qərarı ilə ləğv edilmişdir. (Palatanın yeni aktının qəbulu ilə bağlı)
57	“Monitoring iştirakçıları və monitoringdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitoringi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər	26.02.2016 13/1	07.03.2016	08.03.2016	
58	“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik	03.03.2016 16/4	14.03.2016	15.03.2016	

59	“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə	03.03.2016 16/1	15.03.2016	16.03.2016	
60	“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə	03.05.2016 25/1	17.05.2016	18.05.2016	
61	“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə	01.06.2016 28/2	07.06.2016	08.06.2016	
62	“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə	08.07.2016 32/1	20.07.2016	21.07.2016	
63	“Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın təsdiq edilməsi barədə	18.07.2016 33/1	28.07.2016	29.07.2016	
64	“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə	03.08.2016 34/3	11.08.2016	12.08.2016	
65	“Mübadilə şöələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə	29.09.2016 38/5	12.10.2016	13.10.2016	

66	“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə	28.11.2016 45/1	07.12.2016	08.12.2016	
67	“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilməsi barədə	30.05.2017 14/1	13.06.2017	14.06.2017	
68	“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə	07.07.2017 17/2	17.07.2016	18.07.2017	
69	Azərbaycan Respublikası Mərkəzi Bankının bəzi normativ xarakterli aktlarının ləğv edilməsi barədə	07.07.2017 17/1	19.07.2017	20.07.2017	

**Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  
tərəfindən təsdiq  
olunmuş sənədlər**

1	Dövlət qısamüddətli istiqrazları ilə Azərbaycan Respublikası Mərkəzi Bankının Repo-əks Repo əməliyyatlarının aparılması haqqında müvəqqəti Qaydalar	29.01.01	07.02.01 QKDK-nin Əmri № 20	07.02.01	MB İH-nin 14.09.2006-cı il və 15.04.2010-cu il tarixli qərarları ilə əlavə və dəyişikliklər edilmişdir		
---	---	----------	-----------------------------------	----------	--	--	--

2	Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar	01.05.01 Pr. № 15	04. 06.01 QKDK-nin Əmri № 49	04. 06.01	MB İH-nin 30.08.2004-cü il, 14.09.2006-cı il, 07.03.2008- ci il və 15.04. 2010-cu il tarixli qərarları ilə əlavə və dəyişikliklər edilmişdir		
3	Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən veksellərin yenidən uçuğu haqqında müvəqqəti Qaydalar	16.08.02 Pr. № 18	26. 08.02 QKDK-nin Əmri № 01/10-232	26. 08.02	MB İH-nin 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir		
4	“Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”a dəyişikliklər	30.08.04 Pr. № 14	02.09.04 QKDK-nin Əmri № 151	02. 09.04			
5	“Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydalar”a əlavə və dəyişikliklər	14.09.06 Pr. № 28	29.09.06 QKDK-nin Əmri № 182	29.09.06			

6	“Dövlət qısamüddətli istiqrazları ilə Azərbaycan Respublikası Mərkəzi Bankının Repo-əks Repo əməliyyatlarının aparılması haqqında müvəqqəti Qaydalar”a əlavə və dəyişikliklər	14.09.06 Pr. № 28	29.09.06 QKDK-nin Əmri № 182	29.09.06			
7	Kredit təşkilatlarında veksellərin uçotunun aparılması Qaydaları	05.12.07 Pr. № 38	29.12.07 QKDK-nin Əmri № 191	29.12.07	MB İH-nin 15.04.2010-cu il tarixli qərarı ilə dəyişikliklər edilmişdir		
8	"Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında Qaydaları"na əlavə və dəyişikliklər	07.03.08 Pr. № 38	02.04.08 QKDK-nin Əmri № 34	02.04.08			